

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

Əlyazması hüququnda

MEHDİ KAMAL oğlu ABDULLAYEV

İNSAN HÜQUQLARININ MƏHDUDLAŞDIRILMASININ
BEYNƏLXALQ HÜQUQI ƏSASLARI

İxtisas: 5603.01 – “Beynəlxalq hüquq; insan hüquqları”

Hüquq üzrə elmlər doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

BAKİ – 2017

Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliy Akademiyasının Hüquq kafedrasında yerinə yetirilmiş, geniş müzakirə edilərək əsas müdafiyyə təqdim edilmişdir.

Elmi məsləhətçi: **hüquq üzrə elmlər doktoru,
professor L.H.HÜSEYNOV.**

Rəsmi opponentlər: **hüquq üzrə elmlər doktoru,
professor A.A.MEREJKO.**

**hüquq üzrə elmlər doktoru,
professor İ.O.QULİYEV.**

**hüquq üzrə elmlər doktoru,
professor M.N.MİKİYEVİC.**

Aparıcı təşkilat: **AMEA-nın Hüquq və İnsan haqları
üzrə Elmi-Tədqiqat İnstitutu**

Dissertasiya işinin müdafiəsi “01” “iyun” 2017-ci il tarixdə saat “10.00” Bakı Dövlət Universiteti nəzdində yaradılmış Birdəfəlik dissertasiya şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ-1148, Bakı şəhəri, akademik Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, I tədris korpusu, 901 sayılı auditoriya.

Dissertasiya işi ilə Bakı Dövlət Universitetinin Elmi kitabxanasında tanış olmaq olar.

Avtoreferat “01” “may” 2017-ci il tarixdə göndərilmişdir.

**Birdəfəlik dissertasiya şurasının
elmi katibi,
hüquq üzrə fəlsəfə doktoru, dosent**

Ə.Q.MƏMMƏDOV

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqat mövzusunun aktuallığı. İnsan hüquqlarına və azadlıqlarına hörmət edilməsi müasir beynəlxalq hüququn əsas prinsiplərindən biridir. İnsan hüquqları bütün dövlətlərin və cəmiyyətlərin bölüşdürü universal dəyər sayıldıqına və insan beynəlxalq hüququn subjekti kimi tanındığına görə bu prinsip beynəlxalq adat hüququnun bir hissəsinə çevrilmiş və jus cogens norması statusunu əldə etmişdir. Müvafiq beynəlxalq sazişlərdə iştirak edib-etməklərindən və insan hüquqlarının milli hüquq sistemlərində tənzimlənməsi xarakterindən və səviyyəsində asılı olmayıraq, bütün dövlətlər beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara hörmət başlamalı və öz yurisdiksiyaları daxilində bunlara riayat olunmasını təmin etməlidirlər.

Öz başlangıcını BMT Nizamnamasından və Ümumdünya İnsan Hüquqları Bayannamasından götürən bu prinsip sonraları bir çox universal və regional müraciətlərdə konkretləşdirilmiş və inkişaf etdirilmişdir. Həmin müraciətlərdə insanın əsas hüquq və azadlıqlarının kataloqu nəzərdə tutulmaqla yanaşı, müraciət müddəalarının implementasiyası məqsədi ilə müxtəlif mexanizm və prosedurlar da müəyyənləşdirilmişdir. Bununla da beynəlxalq hüquq istor beynəlxalq səviyyədə, istərsə da milli yurisdiksiyalar çərçivəsində insan hüquqları konsepsiyasının reallaşması üçün prinsipial əhəmiyyət daşıyan iki mühüm missiyani “öhdəsinə götürmüştür”. Bu missiyalardan biri insanın əsas hüquq və azadlıqlarının kataloqunu və onların normativ məzmununu müəyyənləşdirmək, digəri isə dövlətlərin bu hüquq və azadlıqlara riayat etmisi üzərində beynəlxalq nəzarət, o cümlədən məhkəmə nəzarəti təsis etməkdir.

Konkretnı insan hüquqlarının və azadlıqlarının normativ məzmunu barəsində dövlətlərin razılığı gəlməsi hökmən bu hüquq və azadlıqlar üzərində yol verilən məhdudiyyətləri də ehtiva edir. Fərdin hüquq və azadlıqlarının həyatə keçirilməsini dövlətlərin ictimai məaraqlar nəməni hansı əsaslar ilə və hansı hədlərdə müdaxilə edə bilməsinə məhz beynəlxalq hüquq müəyyənləşdirir və müəyyənləşdirir. Aydın məsələdir ki, dövlətlər özlərinin qanunvericiliyində daha ki məhdudiyyət nəzərdə tutu bilər və heç bir beynəlxalq müraciət bu cür “preferensial rejimlərin” əleyhinə deyildir; məsələn, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 53-cü maddəsində müəyyənləşdirilir ki, “bu Konvensiyadan heç bir müddəəsi Razılığa gələn hər hansı Yüksək Tərəfin qanunvericiliyi... ilə təmin edilə bilən insan hüquqlarından və əsas azadlıqlardan hər hansının məhdudlaşdırılması və ya azaldılması kimi tafsır edilə bilməz”.

Lakin dövlətlərin praktikasının göstərdiyi kimi, insan hüquqlarının

məhdudlaşdırılmasına dair beynəlxalq normalar ilə realliq arasında xeyli uyğunsuzluq vardır. Daha az dərəcədə bu, milli qanunvericilik normalarının beynəlxalq hüquqa ziidd olması ilə bağlıdır, daha çox isə göstərilən qaydaların dövlətlərin icra və məhkəmə orqanları tərəfindən yanlış təfsir və tətbiq edilməsi ilə əlaqəlidir. Əslində dövlətlər beynəlxalq hüquqla nəzardə tutulmamış əsaslar üzrə, yaxud özərlərin ratifikasiyası etdikləri beynəlxalq sazişlərdə müəyyənləşdirilmiş məqsədlərdən fərqli məqsədlər üçün, yaxud zorurət olmadan, yaxud da tətbiq edilin mahdudiyyət ilə bu zaman qarşıya qoyulan məqsəd arasında mütləqəsibiliyi gözlemədən insan hüquqlarına tez-tez müdaxilə edirlər. Çox vaxt bu cür müdaxilələrə milli təhlükəsizlik, ictimai qaydanın və ya ictimai əxlaqın qorunması məqsədləri ilə haqq qazandırmağa çalışırlar ki, bu da həmin anlayışların həqiqi məzmununa qatışıyan uyğun galınır.

İnsan hüquqlarının mahdudlaşdırılması problemi başarıyyatın terrorizmi, davakar separatizm, dini ekstremitizm və i.a. kimi qlobal çağırışlar ilə qarşılaşığı son onilliklər ərzində xüsusilə kaskinlaşmışdır. Bəzi ölkələrdə nəinki mülki və siyasi hüquqların (xüsusilə, şəxsi həyata hörmət başlanılması hüququnun, ifadə azadlığının) hayatı keçirilməsinə hədsiz müdaxilələrə haqq qazandırın, həm də işgancə tətbiqi üzrənda qadağanın hamılıqla tanınmış mütləq xarakterinə qasd edən qanunvericilik aktları qəbul edilməye başlanılmışdır. Terrorizmə və bu kimi təhlükələri hallara qarşı mübarizə çərçivəsində bəzi dövlətlər işgancalarla və digər qeyri-insani və ya ləyəqatlı alçaldan davranış formallarına daha tez-tez əl atmış, habelə beynəlxalq səviyyədə tanınmış prosessual təminatlara aşkar etinasiqliq göstərmişlər. Bundan başqa, bəzi dövlətlər terrorçuluq faaliyyatında iştirak etməkdə şübhəli bilinən şəxsləri işgancə tətbiqi və ya insan hüquqlarının digər ciddi pozuntuları təhlükəsi ilə real qarşılaşa biləcəkləri ölkələrə qaytarmağa başlamışlar. Bir çox ölkələrdə qəbul edilmiş məhdudlaşdırıcı tədbirlər hüququn, demokratiyənin və insan hüquqlarının alılıyi principini ciddi şəkildə sarsılmışdır.

Bəsliqca məsələ bundan ibarətdir: necə etmək lazımdır ki, dövlətlərin konstitusional əsasları üçün belə real təhlükələrin cavabında görülen tədbirlər adekvat olsun və insan hüquqlarına dair beynəlxalq hüquq normalarına uyğun gəlsin.

İnsan hüquqlarına dair bütün əsas beynəlxalq sazişlərin iştirakçısı kimi Azərbaycan Respublikası müstəqillik illərində insan hüquqlarının müdafiəsi sahəsində xeyli irəliyə nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında insan hüquqlarına və azadlıqlarına geniş yer verilmişdir. İnsan hüquqlarının

təmin edilməsi Konstitusiyada dövlətin ali məqsədi olaraq edilmişdir. Ölkədə mühüm demokratik təsisatlar və səmərəli dövlətdaxili hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir, beynəlxalq standartlara uyğun geniş miqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilmiş, ölkədə vətəndaş cəmiyyətinin və sosial yönümlü bazar iqtisadiyyatının inkişafına təminat verən məhkəmə qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il dekabrın 27-də təsdiq etdiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət programı" insan hüquq və azadlıqlarının müdafiəsinin institutional əsaslarının daha da inkişaf etməsinə güclü təkan vermişdir.

Bununla birlikdə, praktikada insan hüquqlarının, xüsusilə bu hüquqların məhdudlaşdırılmasına dair normativ mündədaların lazımlıca təfsir və tətbiq edilməməsi ilə bağlı problemlər də mövcuddur. Qanunverici dinamik inkişaf edən və dayışan, ilk növbədə beynəlxalq nəzarət orqanlarının president hüquq ilə əlaqədar dayışıklıklarla uğrayan insan hüquqları standartlarını heç də həmişə nəzərə almır. Azərbaycan qanunvericiliyi ilə insan hüquqlarına dair beynəlxalq müvafiqlərlə arasında uyğunsuzluqlar mövcuddur və bu uyğunsuzluqlar məhkəmə orqanları tərəfindən aradan qaldırılmış, halbuki ölkənin Əsas Qanununun beynəlxalq hüququn milli qanunun üstünlüyünü birmənalı şəkildə təsdiq edən 151-ci maddəsinə görə, bu, onların konstitution vəzifəsində. Bundan başqa, insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair beynəlxalq hüquq prinsipləri və normaları ölkə hüquq elmində və məhkəmə təcrübəsində hələ adekvat əksini tapmamışdır.

Bu baxımdan Azərbaycan qanunvericiliyi ilə insan hüquqlarının məhdudlaşdırılmasına dair beynəlxalq normaların müqayisəli təhlil edilməsi, habelə ölkənin məhkəmə praktikasının göstərilən normalar ilə əlaqəli şəkildə öyrənilməsi son dərəcə aktualdır.

Mövzunun elmi araşdırılma dəracası. Beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılması problemi inдиədək Azərbaycanın hüquq elmində ayrıca monoqrafik tədqiqat predmeti olmayışdır. Bu mürəkkəb və çoxcəhətli problemin ayrı-ayrı aspektləri Ə.Əliyevin, P.Bayramovun, Ə.Hüseynin, L.Hüseynovun, V.Ibəyevin, F.Mehdiyevin, K.Şəfiyevin və başqalarının əsərlərində nəzərdən keçirilmiş, bir çox məsələlər isə ümumiyyətlə, tədqiq edilməmişdir. C.Qaracayev bilavasitə insan hüquqlarının məhdudlaşdırılması məsələlərinə həsr edilən, – doğrudur, Konstitusiya hüququ baxımından, – sanballı tədqiqatlar aparmışdır. Nəzərdən keçirilən problemlərin bu və ya digar Konstitusiya hüququ aspektlərinə Ş.Əliyevin və Z.Əsgərovun əsərlərində də toxunulmuşdur.

Postsoviet ölkələrinin hüquq ədəbiyyatında iddiaçı beynəlxalq hüquqda insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına həsr olunmuş yalnız bir dissertasiya tədqiqatı (hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmişdir) aşkar etmişdir. Bu araşdırmadada insan hüquqlarının məhdudlaşdırılmasının nəzəri məsələlərinə daha çox diqqət yetirilmiş, insan hüquq və azadlıqlarına məhdudiyyətlər qoyulmasının beynəlxalq hüquqi əsasları və prinsipləri dərindən və hərtərəfli təhlil edilməmişdir. Bundan başqa, haqqında bəhs edilən ölkələrin alımları bir çox ümumi nəzəri, Konstitusiya hüququ və beynəlxalq hüquq tədqiqatlarında nəzərdən keçirilən problemin ayrı-ayrı aspektlərinə toxunmuşlar.

Beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılması məsələləri qərbi ədəbiyyatunda daha dərindən öyrənilmişdir. Bu tədqiqatlar əsasən Avropanın İnsan Hüquqları Məhkəməsinin, daha az dərəcədə isə BMT İnsan Hüquqları Komitəsinin müvafiq praktikasına aiddir. Beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılmasının ayrı-ayrı əsaslarının və ya prinsiplərinin təhlil edildiyi xeyli sayıda spesifik tədqiqatlar da vardır. Lakin nəzərdən keçirilən problemin bütün əsas aspektlərini əhatə edən kompleks monoqrafiq tədqiqat inkişaf aparılmışdır.

Bələdliklə, bu dissertasiya işinə mövzusunun seçilməsi beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılması probleminin kompleks tədqiqinin olmaması və beynəlxalq hüquq nəzəriyyəsində bu mövzunun elmi cəhətdən yetərinə işlənilməməsi ilə də bağlıdır.

Tədqiqatın obyekti beynəlxalq hüquqda əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılması problemdir.

Tədqiqatın predmetini insan hüquq və azadlıqlarının müddafiasına dair beynəlxalq hüquqi və dövlətdaxili normativ aktlar, habelə həmin aktların tətbiqi sahəsində beynəlxalq hüquq müddafıə orqanlarının və Azərbaycan Respublikası məhkəmələrinin praktikası təşkil edir.

Tədqiqatın məqsədi beynəlxalq hüquqda əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılması problemini kompleks tədqiq etmək, Azərbaycan Respublikasının qanunvericiliyini və məhkəmə praktikasını insan hüquqlarının məhdudlaşdırılmasında dair beynəlxalq hüquq prinsipləri və normaları baxımından təhlil etməkdir.

Göstərilən məqsədə nail olmaq üçün dissertasiyada aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:

- beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılması anlayışının və onun normativ əsaslarının açıqlanması;
- insan hüquq və azadlıqlarının məhdudlaşdırılması əsaslarının və hödələrinin müəyyənləşdirilməsində beynəlxalq hüququn rolunun aşkarla çıxarılması (o cümlədən ayrılmaz məhdudiyyətlər doktrinasının nəzəri

əsaslarının və tətbiqi praktikasının təhlili yolu ilə);

- insan hüquqlarının məhdudlaşdırılması üçün beynəlxalq hüququn yol verdiyi əsasların hər birinin ayrıldıqda təhlil edilməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin və BMT İnsan Hüquqları Komitəsinin praktikasına əsaslanmaqla onların məzmununun üzə çıxarılması;

- əsas əsas hüquq və azadlıqları üzərində hakimiyyət orqanlarının tətbiq etdikləri məhdudiyyətlərin hüquqayğunluğunun əsas meyarlarının (şərtlərinin) müəyyənləşdirilməsi;

- beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılmasının təməlində dayanan əsas prinsiplərin məzmununun açıqlanması və onların dövlətdaxili hüquq sistemində lazımlıca implementasiya edilməsinin zəruriliyinin göstərilməsi;

- füvqələdə vəziyyət şəraitində insan hüquqlarının məhdudlaşdırılmasının beynəlxalq hüquqi mexanizminin xarakteristikasının verilməsi, füvqələdə vəziyyət tətbiqinin və bu zaman görülən tədbirlərin hüquqayğunlığını müəyyənləşdirən əsas tələblərin şərh edilməsi;

- Azərbaycan Respublikasında əsas hüquq və azadlıqlarının məhdudlaşdırılmasının konstitusional əsaslarının təhlil edilməsi;

- Azərbaycan Respublikasında əsas hüquqlarının qanunvericilik yolu ilə məhdudlaşdırılması praktikası ilə müvafiq beynəlxalq hüquq prinsiplərinin və normalarının müqayisəli təhlil edilməsi;

- Azərbaycan Respublikasında əsas hüquqlarının məhdudlaşdırılması sahəsində məhkəmə praktikasının müvafiq beynəlxalq hüquq prinsipləri və normaları baxımından təhlil edilməsi;

- əsas hüquqlarının məhdudlaşdırılmasının sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini və məhkəmə praktikasını ölkənin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırmağa yönələn konkret təklif və tövsiyələrin irali sürülməsi.

Tədqiqatın metodoloji əsasını ümumi nəzəri və xüsusi elmi idrak metodları təşkil edir. Dissertasiyada insanın əsas hüquq və azadlıqlarının məhdudlaşdırılması əsaslarını və prinsiplərini nəzərdə tutan beynəlxalq sazişlərin müddəalarının məzmununu açıqlamaq məqsədi ilə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq müddəalarının təhlili zamanı formal-məntiqi metoddan daha geniş istifadə edilmişdir. Araşdırma xüsusən Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq beynəlxalq hüquq prinsipləri və normaları baxımından təhlili zamanı müqayisəli-hüquq metodundan də genis istifadə olunmuşdur. Dissertasiyanın nəzəri müddəalarını əsaslandırmakdan iddiaçı hüquq nəzəriyyəsinin və beynəlxalq hüquq nəzəriyyəsinin hamıqliq qəbul edilmiş müddəalarını rəhbər tutmuşdur. Tədqiqatda həmçinin sistemli-struktur, sosioloji, tarixi və

digər tədqiqat metodlarından da istifadə edilmişdir.

Tədqiqatın nəzəri əsası. Dissertasiyanı yazarkən müəllif Ə.I.Əliyev, O.Haribaldi, D.Qomiyen, K.Qrabenvarter, S.Qreyer, L.H.Hüseyinov, P.van Dayk, G.M.Danilenko, C.Makbrayd, C.Merils, R.A.Müller, M.Novak, A.Robertson, V.A.Tumanov, L.Svaak, D.Harris, L.M.Entin və digərləri kimi görkəmlili beynəlxalq hüquqşünasların əsərlərinə istinad etmişdir.

Dissertasiya üzərində iş zamanı sahəvi hüquq elmlərinin, xüsusun də Konstitusiya hüququ elmi nümayəndələrinin (Ş.M.Əliyevin, Z.A.Əsgərovun, S.N.Baburinin, A.Barakin, C.Y.Qaracayevin, K.K.Hasanovun, Y.I.Leybonun, E.A.Lukaşevinin, F.M.Rudinskinin, İ.M.Rəhimovun, G.P.Tolstopyanenkonun, B.S.Ebzeyevin, K.A.Ekşətinin və başqlarının) əsərlərindən da istifadə edilmişdir.

Dissertasiyanı hazırlayarkən müəllif çoxsaylı beynəlxalq sazişləri və digər beynəlxalq sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin, BMT İnsan Hüquqları Komitəsinin qararlarını, habelə Azərbaycan Respublikasının bir çox qanunvericilik aktlarını, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin və Ali Məhkəməsinin qararlarını təhlil etmişdir.

Dissertasiyanın elmi yeniliyi beynəlxalq hüquqda insan hüquq və azadlıqların mahdudlaşdırılması problemini hərtərəfli tədqiq etmək üçün Azərbaycanın hüquq adabiyyatında göstərilən ilk cəhd olmasına dair. İlk dəfə olaraq dissertasiyada insan hüquqlarının mahdudlaşdırılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə praktikası müvafiq beynəlxalq hüquq prinsipləri və normaları baxımından təhlil edilmişdir. Daha konkret olaraq dissertasiyanın tədqiqatının elmi yeniliyi müəllifin müdafiəyə təqdim etdiyi aşağıdakı elmi müddəalarda ifadə olunur:

1. Beynəlxalq hüquq insan hüquqlarının həyata keçirilməsinə dövlətlərin ictimai maraqlar və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi namına hansı əsaslar üzrə və hansı hadrlarda müdaxilə edə bilməsinə müəyyənləşdirmək "müstənsənətə" malikdir. Dövlətlər tərəfindən insan hüquqlarının beynəlxalq hüquqla nəzərdə tutulmamış əsaslar üzrə mahdudlaşdırılması yolverilməzdir.

2. Bu və ya digər insan hüququnun dövlətlər tərəfindən mahdudlaşdırılmasının mümkünliyi beynəlxalq müqavilənin matnində birbaşa nəzərdə tutulmaya bilər. Belə hallarda müqavilənin müvafiq müddəəsində hər hansı istisnaya, hala, milli qanunvericiliyin nəzərdə tutuduğu qaydaya və i.a. istinad edilib-edildiyinə diqqət yetirilməlidir. Bununla birləşdə, ayrılmaz (ehtimal olunan) məhdudiyyətlər doktrinasına uyğun olaraq, insan hüququ mütləq hüquq kimi ifadə edildikdə belə (məsələn, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 №-li Protokolunun 2-ci

maddəsində nəzərdə tutulan təhsil hüquq), öz təbiətinə görə müəyyən istisna və ya məhdudiyyətlərə məruz qoyula bilər, bu şərtlə ki, həmin istisna və məhdudiyyətlər göstərilən hüququn mahiyyətini toxunmasın.

3. İnsan hüquqlarının məhdudlaşdırılması üçün əsaslar ölkə Konstitusiyasında dəqiq təsbit edilməlidir. Müvafiq əsas adı qanundan deyil, Konstitusiyadan irlər galmırsa, heç bir insan hüququ məhdudlaşdırıla bilməz. Aydın məsələdir ki, hüquq və azadlıqlar qanunla məhdudlaşdırıla bilər, lakin bu yalnız Konstitusiyada və beynəlxalq müqavilələrdə nəzərdə tutulan əsaslar çərçivəsində edilə bilər.

4. İnsan hüquqları sahəsində beynəlxalq nəzarət orqanları negativ öhdəliklər barəsində deyil, pozitiv öhdəliklər barəsində, habelə müxtəlif dövlətlərdə və cəmiyyətlərdə əxlaq anlayışı fərqləndiyinə görə ictimai əxlaqın qorunması barəsində dövlətlərin geniş dəyərləndirmə dairəsinə (margin of appreciation) malik olduqlarını qəbul edirlər. Beynəlxalq nəzarət orqanlarının, xüsusun Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında aydın müşahidə edilən bir məyil də fədələ adəlizığın qorunması ictimai və ya xüsusi maraqlar qarşısında üstünlüyü təsdiq edilmişdir.

5. Fərdin hüquqlarının həyata keçirilməsinə hakimiyət orqanlarının müdaxiləsinin hüquqauyğunluğunu müəyyənləşdirmək üçün tətbiq edilən mütənasiblik testi aşağıdakı komponentlərdən ibarətdir: a) müdaxilə üçün tətbiq edilən vəsiti (sanksiya, qadağan, istisna və i.a.) müvafiq qanuni məqsədə nail olmaq üçün adekvat və ya səmərəlidir; b) məqsədə nail olmaq üçün hakimiyət orqanlarının daha az intruziv (məhdudlaşdırıcı) vəsiti vər idimi; c) hakimiyət orqanları fərdin hüquqları ilə qorunan ictimai və ya xüsusi maraqlar arasında ədalətli tarzlılıq riyət etmişlərini.

6. İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrin məhdudlaşdırıcı müddəələrindən zərurət və mütənasiblik prinsiplərinə istinad olmadiqda belə, bu prinsiplər göstərilən müddəələrin təfsiri zamanı hökəm nəzərə alınmalıdır. Müvafiq məhdudiyyətləri (məsələn, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 16-ci maddəsinə əsasən ənəabilərin siyasi fəaliyyəti üzərində məhdudiyyətləri) tətbiq etmiş hakimiyət orqanları demokratik cəmiyyətdə bu məhdudiyyətlərin zəruri olduğunu göstərməyə borcludurlar.

7. İnsan hüquqları üzərində məhdudiyyətlərin təfsiri zamanı dövlətlər əsas hüquq və azadlıqların səmərəli müdafiəsi zərurətini əsas götürməlidirlər. Bu o deməkdir ki: a) məhdudiyyətlər fərdin müvafiq hüququnun mahiyyətini təhrif edə və ya poza biləcək şəkildə qoyulmamalıdır; b) məhdudiyyətlər yalnız nəzərdə tutulduqları məqsədlər üçün tətbiq edilə bilər və əsaslıqları konkret tələbatla birbaşa bağlı və

mətənəsib olmalıdır; c) mahdudiyyatların təfsiri maksimum konkret olmalı və istənilən şəhərlər fərdin hüquq marağının müdafiəsi xeyrinə həll edilməlidir; ç) mahdudiyyatlar özbaşına tətbiq edilə bilməz.

8. Fövqələdə vəziyyətin hüquqayğunluğu üçün prosessual təminatlarından biri məhkəmə nəzarətidir. Bu zaman məhkəmə hakimiyyəti təkəcə hakimiyyət orqanlarının tətbiq etdikləri fövqələdə xarakterli tədbirlər deyil, həm də fövqələdə vəziyyət elan olunmasının məqsədəyinə qədər həll edilməlidir.

9. Avropa Şurası fövqələdə vəziyyətin hüquqayğunluğuna dair beynəlxalq standartlara dövlətlər tərəfindən riayət olunmasına nəzarəti gücləndirmək üçün müəyyən imkanlara malikdir. Belə ki, Parlament Assambleyası fövqələdə vəziyyəti rejimlərinin monitoringini hayata keçirəməkda aparıcı rolu öhdəsinə götürü bilərdi. Avropa Şurasının Baş katibinə fövqələdə vəziyyətin qüvvədə olduğu zaman və ya qüvvəsinə xitmə verildikdən sonra zəruri hallarda dövlətdən əlavə məlumat verməyi tələb etmək hüquq verilməklə onun rolu genişləndirilə bilərdi. Avropa İnsan Hüquqları Məhkəməsinə Amerika İnsan Hüquqları Məhkəməsinin hüquqlarına bənzər hüquqlar verilməsi yolu ilə onun da məsləhət xarakterli rəylər vermek solahiyəti genişləndirilə bilərdi. Bu, Məhkəməyə qüvvədə olan fövqələdə vəziyyəti rejimi zamanı baş verən pozuntular barəsində öz təngidisi qeydlərini operativ göndərmək imkani verərdi.

10. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlannın hayata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun "insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər" müddəəsi elə təfsir edilməlidir ki, qanun anlayışı təkcə Milli Məclisin qəbul etdiyi aktları deyil, həm də Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan bütün normativ hüquqi aktları ehtiva etsin. Bu anlayışın dar mənada başa düşülməsi göstərilən müddəəni tamamilə deklarativ müddəaya çevirirədi, çünki Azərbaycanda mövcud olan hüquqi tənzimləmə sistemində icra hakimiyyəti çox əhəmiyyətli rol oynadığından insanların həyat fəaliyyəti ilə bağlı olan və deməli, onların asas hüquq və azadlıqlarına toxunan bir çox məsələlər başqa normativ hüquqi aktlar, xüsusən Prezidentin fərمانları, Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları ilə tənzimlənir, bu tənzimləmə isə hökman müəyyən məhdudiyyatların, qadağanların və i.a. qoyulması ilə əlaqədardır. Bundan əlavə, yuxarıda göstərilən müddəə dar təfsir edilərsə, Azərbaycan Respublikasının qanunundan başqa, insan hüquqları üzündən mahdudiyyatlar qoyan hər hansı digər normativ hüquqi akt ipso facto Konstitusiyaya zidd sayıla bilər.

11. İnsan hüquqları haqqında Avropa Konvensiyası ratifikasiya edildikdən sonra Azərbaycan Respublikasının bəzi qanunlarında

Konvensiyanın müvafiq məhdudlaşdırıcı müddəalarını dəqiq təkrarlayan dəyişikliklər edilmişdir. Bu cür dəyişikliklər ölkədə həm qanunvericilik, həm də hüquq tətbiqi praktikası üçün principial əhəmiyyət daşıyır və Avropa Konvensiyası müddəalarının, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin president həqiqunun milli hüquq sistemində daxil olmasına və nəticə etibarı ilə ölkənin götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq fərdin hüquq və azadlıqlarının lazımı implementasiyasına xidmət edir. Hüquq tətbiq edən orqanlar bu qanunvericilik aktlarının bütün digər normalarının, xüsusən asas insan hüquq və azadlıqları barəsində müəyyən məhdudiyyətlər və ya qadağanlar qoyma normalarının təfsiri və tətbiqi zamanı həmin müddəaları asas götürülməlidirlər.

12. Həm bütövlükda qüvvədə olan qanunvericiliyin, həm də normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının ratifikasiya etdiyi insan hüquqlarına dair beynəlxalq müqavilələrə uyğunluğunu təmin etmək məqsədi ilə onların insan hüquqları baxımından müntəzəm və səmərəli təhlilinin aparılması zəruri sayılır. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinə asassız müdaxilələrə imkan yaradan müddəaların nəzərdə tutulmasına yol verməmək üçün bu cür təhlil qanun qüvvəli normativ aktlara xüsusiət aiddir. Belə bir praktikanın tətbiqi də məqsədəyən olardı ki, insanların asas hüquq və azadlıqlarına hər hansı aidiyyəti olan istənilən normativ hüquqi aktın layihəsi yalnız beynəlxalq hüquqa, xüsusən İnsan hüquqları haqqında Avropa Konvensiyasına uyğunluğu təsdiqləndikdən sonra qəbul olunmaq üçün müvafiq dövlət orqanına təqdim edilsin.

13. İnsanın asas hüquq və azadlıqlarının ehtimal edilən hüquqa zidd məhdudlaşdırılması ilə bağlı işlərə baxarkən Azərbaycan məhkəmələri insan hüquqlarının pozulmasına dair şikayətləri qəbul etmək və bunlara baxmaq salahiyəti verilmiş beynəlxalq hüquq müdafiə orqanlarının öz praktikalarında dəqiq əməl etdikləri sxemi həyata keçirilməlidirlər. Bu sxem məhkəmənin aşağıdakı ardıcılıqla ilə cavab verməli olduğu dörd suali ehtiva edir: 1) bu və ya digər konkret hüququn həyata keçirilməsinə müdaxilə olm知道自己吗; 2) əgər olmuşdurrsa, fərdin hüququnun həyata keçirilməsinə hakimiyyət orqanlarının müdaxiləsi qanuna nəzərdə tutulmuşdur və ya qanuna uyğun olmuşdur; 3) müdaxilə Konstitusiyada və ya beynəlxalq müqavilədə həmin hüquq barəsində müəyyənənəşdirilmiş qanuni məqsədlərdən biri üçün həyata keçirilmişdir; 4) bütün müvafiq öhdəliklər nəzərə alınmaqla, bu müdaxilə demokratik cəmiyyətdə zəruri idimi (yəni, həmin müdaxiləyə zəruri tələbat var idimi və tətbiq edilmiş məhdudiyyət bu zaman qarşıya qoyulan məqsədə mətənəsib idimi).

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Dissertasiya

tədqiqatının materialları, müddəaları və nticələri bütövlükda insan hüquqları nəzariyyəsi və praktiki problemlərinin və ayrılıqda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması problemlərinin bundan sonra daha dərindən öyrənilməsi üçün əsas rolunu oynaya bilər.

Mülliifin təklif və tövsiyalarından Azərbaycan Respublikası Milli Məclisinin qanun yaradıcılığı fəaliyyətində, məhz ölkə qanunvericiliyinin onun beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılması məqsədi ilə, habelə əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı beynəlxalq müqavilə müddəalarının və milli qanunvericilik normalarının məhkəmələr tərəfindən tətbiqi zamanı istifadə edilə bilər. Tədqiqatın nticələri beynəlxalq məhkəmə qərarlarının, xüsusun Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququnun ölkənin məhkəmə sistemiə lazımı "inkorporasiyası" baxımından Azərbaycanın müvafiq dövlət orqanları üçün faydalı olə bilər.

Dissertasiyanın materiallarından həmçinin beynəlxalq hüquqa və Konstitusiya hüququna dair ümumi kursların müvafiq bölmələrinin, insan hüquqlarına dair dərs vasaitlərinin hazırlanması, eləcə də həmin fanların tədrisi zamanı istifadə edilə bilər.

Tədqiqatın nticələrinin aprobasiyası. Dissertasiya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliğ Akademiyasının Hüquq kafedrasında müzakirə edilmişdir.

Dissertasiyanın əsas müddəaları və nticələri mülliif tərəfindən "Beynəlxalq hüquqda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması (nəzariyyə və praktika məsələləri)" monoqrafiyasında (Bakı, 2015), elmi məqalələrdə və başqa nəşrlərdə, elmi konfranslarda və digər elmi tədbirlərdə edilən çıxışlarda şərh olummuşdur.

Tədqiqatın nticələrinən iddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliğ Akademiyasında mühazirələr oxuyarkən və seminar maşğılaları apararkən istifadə etmişdir.

Dissertasiyanın strukturunu giriş, beş fasil, nticə hissəsi və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

İŞİN ƏSAS MƏZMUNU

Girişdə dissertasiya tədqiqatı mövzusunun aktuallığı əsaslandırılır, problemin aşadırılma dərəcəsi göstərilir, tədqiqatın məqsəd və vəzifələri, metodoloji əsası müəyyənləşdirilir, tədqiqatın yeniliyi qeyd edilir, müdafiəyə çıxarılan müddəalar ifadə olunur, dissertasiyanın nəzəri və praktik əhəmiyyəti açıqlanır, dissertasiyanın strukturunu və həcmi göstərilir.

"insan hüquqlarının məhdudlaşdırılmasının beynəlxalq hüquqi

məxərizimi" adlanan I fasil iki paraqrafdan ibarətdir.

Birinci paraqrafda beynəlxalq hüquqda insan hüquqlarının məhdudlaşdırılmasının anlayışı və mahiyyəti tədqiq edilir.

Qeyd edilir ki, insan cəmiyyətində fərdin hüquqları qeyri-məhdud və mütləq bir kateqoriya kimi başa düşülməlidir. Müəyyən məhdudiyyətlərin qoyulması hər bir dövlətdə zəruridir. Bu cür məhdudlaşdırma olmadan cəmiyyətin bütün üzvlərinin hüquq və azadlıqlarına hörmətin tamı edilməsi mümkün deyildir.

Tədqiqatda insan hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlər beynəlxalq hüquqda (və milli qanunvericilikdə) müəyyənləşdirilmiş, elə sərhədlər kimi başa düşülür ki, həmin sərhədlər daxilində şəxslər öz hüquq və azadlıqlarından istifadə edə bilərlər. Göstərilən sərhədlər müxtəlif hüquqi konstruksiyaların – bir tərəfdən, hüquqların daşıyıcıları üçün vəzifələrin, qadağanların, istisnaların və məsuliyyətin, digər tərəfdən isə dövlət orqanlarının məhdudiyyətlər qoymaq, sanksiyalar tətbiq etmək və başqa səlahiyyətlərinin köməyi ilə "qurulur". Məlumudur ki, mütləq hüquqlar devəlin hüquqlardan (ığcənəyə məruz qalmamış hüquq, köləlikdə saxlanılmamaq hüquq və bir sıra digər hüquqlar) başqa, insan hüquqlarının böyük əksəriyyəti üzərində ietimai və ya xüsusi maraqlar naminə müəyyən məhdudiyyətlər qoyula bilər.

Beynəlxalq hüquq insan hüquqlarının həyata keçirilməsinə dövlətlərin ietimai maraqlar və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması naminə hansı əsaslar üzrə və hansı hədələrdə müdaxilə edə bilməsini müəyyənləşdirməkdə "müstəsna səlahiyyətə" malikdir. Dövlətlərin insan hüquqlarını beynəlxalq hüquqla nəzərdə tutulmamış əsaslar üzrə məhdudlaşdırması yolverilməzdir. Milli qanunvericilikdə insan hüquqları üzərində müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulandan daha böyük həcmində məhdudiyyətlər müəyyənləşdirilə bilər.

İnsan hüquqları və azadlıqları üzərində qoyula bilən məhdudiyyətləri mülliif dörd kateqoriyaya bölür.

1) Beynəlxalq müqavilələrdə konkret insan hüququnun tərifindən dəqiq istisnalar nəzərdə tutula bilər (məsələn, insan hüquqları haqqında Avropa Konvensiyasının 4-cü maddəsinin 3-cü hissəsində "məcburi və ya icbari əmək" torifinin tərkibində çıxarılmış məcburi və ya icbari əməyin müxtəlif növləri sadalanmışdır; həbsənən şəxsin yerinə yetirdiyi iş; hərbi xarakterli xidmət; fəvqələda vəziyyət halında icbari olan iş; və adi vətəndaş vəzifələrinin bir hissəsi olan iş və ya xidmət).

2) Bəzi müqavilə müddəalarında fərdin həmin hüququnun tətbiq edilmədiyi müəyyən hallar sadalanır (məsələn, Avropa Konvensiyasının 5-ci maddəsinə görə, azadlıq və şəxsi toxunulmazlıq hüquq həmin maddənin

I-ci hissəsində sadalanan altı halda pozulmur).

3) "Xüsusi hüquqi statusa" malik şəxslərin müəyyən kateqoriyaları bu və ya digər hüquqların tam istifadəsindən birbaşa məhrum edilə bilər (məsələn, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 16-ci maddəsi iştirakçı dövlətlərinə acənəbəlini siyasi faaliyyətinə məhdudiyyətlər qoymaq imkani verir; Konvensiyanın 11-ci maddasının 2-ci hissəsində dövlətin silahlı qüvvələrinin, polisinin və ya inzibati orqanlarının tərkibinə daxil olan şəxslərin dinc toplamaq və birləşmək azadlığını həyata keçirməsinə qanuni məhdudiyyətlər qoymağa icazə verilir).

4) İctimai və xüsusi maraqların müxtəlisf növürləri fərdin müəyyən hüquqlarını həyata keçirməsinə dövlətlərin müdaxila etməsinə haqq qazandır. Məsələn, "ictimai maraq" mülkiyyətdən dinc istifadə hüququna dövlətin müdaxila etməsi üçün daqqiq ifadə edilmiş səbəbdür (İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 Nö-li Protokolunun 1-ci maddasının 1-ci hissəsi). Daha sonra, ictimai və xüsusi maraqlar namına insan hüquq və azadlıqların məhdudlaşdırılması üçün konkret asasların geniş bir dairəsi Avropa Konvensiyasının 8-11-ci maddələrində təsbit edilmişdir.

I fəsilin ikinci paraqrafında ayrılmaz məhdudiyyətlər doktrinasının nəzari asasları və tətbiqi praktikası tədqiq edilir.

Göstərilən doktrinanın məzgi bu məsələdən ibarətdir: insan hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün insan hüquqlarına dair beynəlxalq sazişlarda nəzərdə tutulan asasların siyahısı tamid, xırda dövlətlər ehtimal edilən (fərqli edilən) asaslardan çıxış edərək, fiziki və hüquqi şəxslərin üzərinə müəyyən məhdudiyyətlər qoya bilərlər? Başqa sözlə, əgər beynəlxalq müqavilənin bu və ya digar maddəsində fərdin hüquqlarının məhdudlaşdırılmasının mümkünliyi birbaşa və ya dolayı ilə nəzərdə tutulmursa, dövlət insan hüquqlarının öz tabiatında görə mütləq olmamasına və ona görə də ictimai maraqlar namına zaruri hədlər daxilinə salına bilməsinə istinad edərək həmin hüququ məhdudlaşdırda bilərmi?

İddiaçı göstərir ki, bu doktrina heç bir beynəlxalq müqavilədə əks olunmamışdır. Doktrina Avropa İnsan Hüquqları Komissiyası tərəfindən işlənib hazırlanmış, Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququnda daha da inkişaf etdirilmiş və daşıqlaşdırılmışdır. Avropa İnsan Hüquqları Komissiyası uzun müddət böyük fikra asaslanmışdır ki, İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit edilmiş fərdi hüquqların məzmunu Konvensiyada birbaşa nəzərdə tutulan məhdudiyyətlərdən əlavə, fərqli edilən məhdudiyyətlər də məruz qoyula bilər; Komissiya hesab edirdi ki, həmin məhdudiyyətlər bir növ göstərilən hüquqların məzmununa "daxildir" və onların ayrılmaz tərkib hissəsini təşkil edir.

İddiaçı qeyd edir ki, bu cür yanaşma asas insan hüquqlarının

normativ məzmununun əsasız məhdudlaşdırılması və deməli, həmin hüquqların həyata keçirilməsinə hakimiyət orqanlarının hüquq zidd müdaxiləsi təhlükəsinə ehtiva edir. Bu səbəbdən Avropa İnsan Hüquqları Məhkəməsi fərqli edilən məhdudiyyətlərin yalnız bu və ya digər kontekstdə, amma hökəmən həmin hüquq məhiyyətinə toxunmamaq şərti ilə mövcud olduğunu ehtimal edərək, daha mötadil yanaşma asaslanmağa başlamışdır.

İddiaçı Strasburg Məhkəməsinin president hüququna asaslanaraq qeyd edir ki, məhdudiyyətlər beynəlxalq müqavilənin mətninə daxil edildikdən sonra artıq ayrılmaz məhdudiyyətlər doktrinasına müraciət edilməsinə haqq qazandırıla bilər.

İnsan hüquqlarına dair beynəlxalq sazişlərin müddəələrini müfəssəl təhlil edərək, iddiaçı bu qənaətə göril ki, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının mümkünliyi və əsasları beynəlxalq müqavilədə birbaşa və ya dolayı ilə nəzərdə tutulmalıdır. Dissertasiyada qeyd edilir ki, fərdin konkret hüququnun həyata keçirilməsi qarşısında "qurulmuş" sərhədlər və məhdudiyyətlər daqqıq olmadıqda müqavilənin mətnində həmin hüququn necə ifadə edildiyinə, o cümlədən müvafiq müqavilə müddəasında hansısa istisnalara, hallara, milli qanunvericinin nəzərdə tutduğu qaydalara və i.a. istinad olub-olmadığına diqqət yetirilməlidir.

"İnsan hüquqlarının məhdudlaşdırılmasının beynəlxalq hüquqa görə yol verilən əsasları" adlanan II fəsil on paraqrafdan ibarət olub, insan hüquqlarına dair beynəlxalq müqavilələrdə insanın asas hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün nəzərdə tutulan ayrı-ayrı əsasların tədqiqinə həsr edilmişdir.

İddiaçının fikrincə, insanın asas hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün əsaslar dedikdə, normativ hüquqi aktda (beynəlxalq müqavilədə və milli Konstitusiyada) müəyyənləşdirilmiş və həmin hüquq və azadlıqların həyata keçirilməsinə hakimiyət orqanlarının müdaxiləsi üçün hüquqayığun meyar rolunu oynayan dayarlar və maraqlar (başlıca olaraq ictimai maraqlar) kimi başa düşülür.

İnsan hüquqlarına dair asas beynəlxalq müqavilələrdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün aşağıdakı əsaslar təsbit edilmişdir: 1) milli təhlükəsizlik maraqları nəminə; 2) ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə; 3) ictimai qaydany tamim etmək məqsədi ilə; 4) iğtişəs və ya cinayətlərin qarşısını almaq məqsədi ilə; 5) ictimai sağlamlığı qorumaq məqsədi ilə; 6) ictimai əxlaqi qorumaq məqsədi ilə; 7) digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədi ilə; 8) ölkənin iqtisadi rıfahı nəminə; 9) məxfi əldə edilmiş informasiyanın açıqlanmasının qarşısını almaq üçün; 10) adalet mühakiməsinin nüfuzunu və qərəbsizliyini təmin etmək məqsədi ilə.

İddiaçı qeyd edir ki, sadalanan əsaslar bütün insan hüquq və azadlıqların bərabər dərəcədə məhdudlaşdırılmasına haqq verə bilməz; bu əsaslar insanın hənsi hüquqları üçün nəzərdə tutulmuşdursa, yalnız həmin hüquqlara tətbiq edilə bilər.

Sadalanan əsaslardan hər biri tədqiqatda Avropa İnsan Hüquqları Məhkəməsinin və BMT İnsan Hüquqları Komitəsinin praktikasına əsasən ayrıca paraqraflarda nəzərdən keçirilir.

Milli təhlükəsizlik beynəlxalq müqavilələrdə öz dininə etiqad etmək və öz əqidəsinə malik olmaq azadlığından başqa, bütün digər insan hüquqlarına münasibətdə nəzərdə tutulmuşdur.

Beynəlxalq hüquq müdafiə orqanlarının praktikasından məlum olur ki, ictimai təhlükəsizlikdən və ictimai qaydadən fərqli olaraq, milli təhlükəsizlik yalnız bütün millət üçün real və birbaşa siyasi və ya hərbi təhlükə yaradıǵı hallarda insan hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi "hərakat gatırıla" bilər. Yəni bu halların əməla galması üçün dövlətin möhv olması, ərazi bütövlüyünün pozulması və ya siyasi müstəqilliyinin itiriləsi ilə bağlı real təhlükə mövcud olmalıdır. Hüquq qaydasına qarşı lokal və ya əlahiddə xarakter daşıyan bir təhlükənin aradan qaldırılması məqsədi ilə məhdudiyyət qoyulması üçün əsas kimi milli təhlükəsizlik məraqlarına istinad edilə bilməz.

Məsələn, göstərilən əsasa istinad edərək, dövlət kənar şəxslərin hərbi təhlükəsizlik zonalarına girməsini qadağan edə bilər və ya silahlı qüvvələrdə xidmət edən şəxslərin ölkə əraziśində hərəkət etmək və ölkəni tərk etmək azadlığını məhdudlaşdırıra bilər. Hərbi qulluğuńu başa çatdırmaş şəxslərin ölkə hüdüdlərini tərk etməsi qadağan oluna bilər. Deyilənlər hərbi sirlərdən xəbərdar olan şəxslərin hərəkət azadlığına qoyulan məhdudiyyətlərə də addir.

İddiaçı qeyd edir ki, milli təhlükəsizlik anlayışı dövlətin ərazi bütövlüyünün müdafiəsinə də ehtiva edir. Maraqlıdır ki, Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci hissəsində hər iki əsas – ham "milli təhlükəsizlik", ham da "ərazi bütövlüyü" təsbit edilmişdir. İddiaçının fikrincə, Konvensiyanın 10-cu maddəsinə müstəqil əsas kimi ərazi bütövlüyünün daxil edilməsi onunla bağlıdır ki, ifadə azadlığı, həmin maddədə göstərilən kimi, "vəzifələr və məsuliyət" yaradır. Bununla Konvensiyanın müllişləri qeyd etmək istəmişlər ki, sui-iştifadə edildiyi halda söz azadlığı dövlətin ərazi bütövlüyünü üçün təhlükə tərəfdən bilər və hesab etmişlər ki, təkcə "milli təhlükəsizliyin" təsbit edilməsi yetərlidir.

"*Ictimai təhlükəsizlik*" anlayışı "*ictimai qayda*" anlayışının sinonimini deyildir. Ictimai təhlükəsizliyin təmin edilməsi cəmiyyəti onun məraqlarına zərər vuran ayrı-ayrı fərdlərin və ya qrupların hərəkətlərinən

müdafia etmək, həbelə insanların təhlükəsizliyi, həyatı və ya fiziki sağlamlığı üçün təhdidləri aradan qaldırmış sahəsində tədbirlər görülməsini nəzərdə tutur. Belə ki, əgər dinc toplantıının keçirilməsi insanların təhlükəsizliyi (məsələn, onların hayatı və ya sağlamlığı) və ya obyektlərinin təhlükəsizliyi üçün konkret təhdid tərəfdərə, həmin toplantıının keçirilməsi bu əsasla məhdudlaşdırıla, qadağan edilə və dayandırıla bilər. Məsələn, bu belə bir həldir ki, qarşı duran qruplar arasında toqquşmalar nəticəsində polis nümayişçilərin və ya yoldan keçənənərin fiziki təhlükəsizliyinə təminat verməyə daha qadir deyildir. İctimai təhlükəsizlik mülahizələri ilə konkret dini qrup təhlükə tərəfdiyinə görə qadağan edilə bilər, eləcə də hüquqi pozanlar barəsində cinayət-hüquqi xarakterli tədbirlər görüllə bilər.

İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün əsas kimi *ictimai qayda* insan hüquqlarına dair beynəlxalq müqavilələrin bütün məhdudlaşdırıcı müddələrindən nəzərdə tutulmuşdur. Nəzərdə alınaq lazımdır ki, ictimai qayda, sadəcə olaraq, bu və ya digər ölkədə müyyənləşdirilən və normalar ilə (ham də təkcə hüquqi normalar ilə deyil) mühafizə edilən münasibətlər sistemi kimi başa düşülməlidir. Digər tərəfdən, göstərilən anlayış öz məzmununu görə "iğtişaş və ya cinayətlərin qarşısını alınması" anlayışından daha genişdir. İctimai qayda anlayışı iğtişaş və ya cinayətlərin qarşısını alınmasından əlavə, demokratik cəmiyyətin təməlində dayanan hamılıqla qəbul olunmuş bütün prinsipləri də ehtiva edir.

Məsələn, hakimiyət orqanları ictimai qaydanın qorunması məqsədi ilə dinc toplantınaq azadlığı barəsində məhdudlaşdırıcı tədbirlər görə bilərlər. Belə ki, kütə hərəkətində ictimai qaydanın qorunması planlaşdırılan toplantı vaxtı və yeri haqqında hakimiyət orqanlarına qabaqcadan məlumat verilməsini tələb edir. Miting və ya nümayiş onun qarşısına qoyulan məqsədə görə də qadağan edilə bilindiyindən (məsələn, mühərbinin təbliğü və ya irqi və ya mili nifratın qızışdırılmasına səbəbindən), dövlətlər toplantınu məqsədli barəsində hakimiyət orqanlarına məlumat verilməsi vəzifəsinə də nəzərdə tutu bilərlər. Başqa bir misal: məhbusların məlumat azadlığı üzərində müsəyyən məhdudiyyətlərə ictimai qaydanın qorunması məraqları ilə haqq qazandırıla bilər. Yerli planlaşdırma, dövlət şəhərsalma planları və yaşlılıq zonalarında tikişlərin inşasının qadağan edilməsi ictimai qayda məraqları naməni yaşayış yeri seçmək azadlığını ol yerlən mədaxilədir.

İnsan hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi *iğtişaş və ya cinayətlərin qarşısını alınması* insan hüquqlarına dair beynəlxalq müqavilələrin bir sıra məhdudlaşdırıcı müddələrindən nəzərdə tutulmuşdur. Məsələn, məhz bu əsasə görə həbs yerlərində saxlanma şəraitini tənzimlənir. Hökmən həbsxana paltarı geyiləsinə; məcburi psixiatriya müayinəsinə;

cinayət tərətməkdə şübhəli bilinən şəxslərin gizli izlənilməsinə; ağır cinayətlərə görə məhkum edilmiş əməkçilərin deportasiyasına və i.a. iğtişaş və cinayətlərin qarşısının alınması maraqları ilə haqq qazandırıla bilər.

İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün əsas kimi *ictimai sağlamlıq* insan hüquqlarına dair beynəlxalq müqavilələrin bütün məhdudlaşdırıcı müddəalarında nəzərdə tutulmuşdur. Məsələn, ictimai sağlamlıq maraqları dinc toplamaşqazazadlılığının məhdudlaşdırılmasına əsas verə bilər; o cümlədən təbiati mühafizə və su mühafizə zonaları kimi vacib yerlərdə siyasi toplantıları keçirilməsi qadağan edilə bilər. İctimai sağlamlıq maraqları namına istirakçı dövlətlər sağlamlıq üçün təhlükəli maddələr (narkotiklər, zəhərlər və ya radioaktiv maddələr) və ya fəaliyyət barəsində yanlış məlumat verən nəşrləri qadağan edə bilərlər. Bundan başqa, tütin, alkooqol, dərmən və tibbi preparatlar reklamının məhdudlaşdırılmasına da bu əsasla haqq qazandırıla bilər.

“Əxlaq” (“mənəviyyət”) kateqoriyası insan hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün hüquqayğun əsaslar ilə bağlı anlayışlar sırasında an az aydın və an çox ziddiyətli anlayışdır. Əxlaq anlayışı müxtəlif dövlətlərdə və camiiyyətlərdə fərqli olduğuna görə əxlaqın qorunması barəsində dövlətlərin geniş dəyərləndirmə dairasına yol verilir.

İctimai əxlaqın qorunması məqsədi ilə ifadə azadlığını mədaxilə edilməsinə səciyyəvi misal kimi pornoqrafik və küfrli nəşrlərin qadağan olunmasını və ya məhdudlaşdırılmasını göstərmək olar. Bu əsasa görə müqəddəs yerlərdə və ya qəbiristanlıarda siyasi toplantılar keçirilməsi qadağan edilə bilər.

İnsan hüquqlarının məhdudlaşdırılması üçün yol verilən əsas kimi *digar şəxslərin hüquq və azadlıqlarının müdafiəsi* insan hüquqlarına dair bütün beynəlxalq müqavilələrdə təsbit edilmişdir.

Nəzərə almaq lazımdır ki, fərdin hüquq və azadlıqları digər şəxslərin təkəcə əsas hüquqlarının, yaxud bu və ya digər beynəlxalq müqavilədə təminat verilmiş hüquqlarının deyil, həm də bütün hüquqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər. Məsələn, Mülki və siyasi hüquqlar haqqında Paktda mülkiyyət hüquqı təsbit edilməmişdir, lakin digər şəxslərin xüsusi mülkiyyətinin qorunması üçün hərəkat və yaşayış yeri seçmək azadlığının məhdudiyyətlər qoyula bilər.

Digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi cinayət, mülki və/və ya inzibati hüquq tədbirləri ilə təmin edilə bilər. Məsələn, buraya cinayət qanunvericiliyinin bərbər və təhqiri kriminallaşdırın normaları; mülki qanunvericiliyinin müəlliflik hüququna və ya şərafına qəsd edildiyi ehtimal olunan şəxslər tarəfindən kompensasiya iddialarına dair normaları aid edilə bilər. Amma bir çox dövlətlərin kütləvi informasiya vasitələri

haqqında qanunlarında nəzərdə tutulan xüsusi tədbirlər hər halda daha böyük əhəmiyyətə malikdir. Misal olaraq bunları göstərmək olar: kütləvi informasiya vasitəsinin cinayət tərətməkdə təqsirləndirilmiş şəxslə məhkəmə tarəfindən barət verildiyinə dair məlumat vermək vəzifəsi; mətbü nəşrlərin müsadirə edilməsi; kütləvi informasiya vasitəsində həqiqətə uyğun olmayan məlumatların yayıldığı təqdirdə cavab vermək hüquqı.

Beynəlxalq hüquq müdafiə orqanlarının praktikasında bu əsas istinad etməklə aşağıdakılara haqq qazandırılmışdır: barəsində müəlliflik hüququnun pozulduğuna dair şübhələr olan videoyolları aşkar etmək məqsədi ilə xüsusi mənzillərdə axtarış aparılması; hamiləliyi sağlamlığı təhlükəyə maruz qoyduğu halda qadının abort etdirmək hüquqı; atalığın müəyyənləşdirilməsi üçün məcburi qan analizi; məqsədi dövlətin konstitusiya quruluşunu devirmək olan siyasi partiyada üzvlüyünə görə dövlət qulluqçusunun işdan azad edilməsi və i.a.

Ölkənin iqtisadi rifahının qorunması şəxsi və ailə həyatına hörmət edilməsi hüququnun məhdudlaşdırılması üçün əsaslardan biridir. Bu əsas fərdin hər hansı digər hüquq və azadlıqları barəsində tətbiq edilə bilməz. Maraqlıdır ki, həmin əsas yalnız bir beynəlxalq müqavilədə – insan hüquqları haqqında Avropa Konvensiyasında (Konvensiymanın 8-ci maddəsinin 2-ci hissəsi) təsbit edilmişdir.

Ölkənin iqtisadi rifahı namına fərdin özəl həyatına dövlətin mədaxilə edə bildiyi səciyyəvi hala misal kimi dövlət sərhədini keçən şəxslərin bağıjının və ya avtomobilinin gəmrlü yoxlanması ola bilər. Elə bu qanuni məqsəd üçün hakimiyət orqanları müəyyən malların gətirilməsinə və ya apanımasına məhdudiyyətlər qoşub bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsinin rəyinə görə, görkəmsiz və aşağı keyfiyyətli binaların ləğv edilərkən müvafiq texniki və arxitektura tələblərinə uyğun gələn müasir yaşayış binaları ilə əvəz ediləsi yolu ilə şəhər mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi rifahı namına, habelə digər şəxslərin sağlamlığını və hüquqlarının müdafiəsi üçün qanuni məqsəddir.

Maxfi əldə edilmiş informasiyanın açıqlanmasının qarşısının alınması ifadə azadlığının mühüm tərkib hissələrindən biri kimi məlumat azadlığının məhdudlaşdırılması üçün əsaslardan biridir. Bu əsas İnsan hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci hissəsində öks etdirilmiş, insan hüquqlarına dair digər beynəlxalq müqavilələrdə isə nəzərdə tutulmamışdır. Göstərilən əsas istinad etməklə, dövlətin salahiyətli organları xarakterinə görə maxfi olan və müəyyənləşdirilmiş normalardan yan keçməklə üçüncü şəxslərə verilə bilməyən hər hansı informasiyanın açıqlanmasının qarşısını almaq üçün

müxtəlif tədbirlər görə bilərlər (nəşrin və ya translyasiyanın qadağan olunması, mətbu nəşrin nüsxələrinin dövriyyədən çıxarılması, qanunu pozanlar arasında intizam və ya cinayat cazacları tətbiq edilməsi və i.a.). Bu informasiya dövlət, hərbi, kommersiya sərrindən və ya başqa sirdən ibarət olub şəxsə qulluq və ya başqa münasibatlarına görə etibar edilə bilər və həmin şəxs qanuna və ya peşə etikası kodeksinə müvafiq surətdə həmin informasiyani açıqlamamaq vəzifəsi daşıyır.

Ədalət mühakiməsinin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi ifadə azadlığının möhdudlaşdırılması üçün əsaslardan biridir. Bir əsas kimi o, yalnız İnsan hüquqları haqqında Avropa Konvensiyasında (10-cu maddənin 2-ci hissəsi) təsbit edilmişdir.

Bu əsas ingilis-saksən hüquq sistemindən məlum olan “məhkəməyə hörmətsizliyi” («contempt of court») qadağan edilməsi məqsədi ilə Avropa Konvensiyasına daxil edilmişdir və məhkəmənin nüfuzunu, müstəqilliyini sərsidə bilən və məhkəmə icraati təxəllüsünün hüquqlarını poza bilən hüquqa zidd hərəkətlərin, o cümlədən nəşrərin qarşısını almaq məqsədi güdür. Strasburg Məhkəməsi İnsan hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin göstərilən aspektində böyük əhəmiyyət verir ki, bu da başa düşüləndir, çünki hər bir məhkəmə kimi o da ədalət mühakiməsinin yüksək və qeyd-şərtlərini tətbiq etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin rayincə, agar məhkəmə araşdırmasının obyekti olan məsələlər barəsində ictimaiyyatın fikri məhkəmənin həmin məsələlərə baxmasından övral formalılaşsa və ya məhkəmə prosesinin iştirakçıları “qəzəflərin məhkəməsindən” keçəməli olarsa, hüquqi prosedur özüna hörmətli münasibətdən məhrum olar, məhkəmənin funksiyaları isə qəsb edilər.

Dissertasiya işinin “İnsan hüquqlarının möhdudlaşdırılmasının beynəlxalq hüquqi prinsipləri” adlanan III fəsli beş paraqrafdan ibarətdir.

Birinci paraqrafda beynəlxalq hüquqda insan hüquqlarının möhdudlaşdırılması prinsiplərinin anlayışı və əhəmiyyəti nəzərdən keçirilir.

Qeyd olunur ki, insan hüquqlarına dair beynəlxalq müqavilələrə uyğun olaraq, fərdin hüquqlarının hayata keçirilməsinə hakimiyyət orqanlarının müdaxiləsinin hüquq uyğun olması üçün təkcə həmin hüquqların möhdudlaşdırılması əsaslarına istinad edilməsi yeterli deyildir. Hakimiyyət orqanlarının hər hansı bu cür müdaxiləsi insan hüquqları nəzəriyyəsində və praktikasında *insan hüquq və azadlıqlarının möhdudlaşdırılması prinsipləri* adlanan müəyyən şərtlər və ya tələblərə uyğun gəlməlidir. Bu prinsiplərə aşağıdakılardır: 1) insan hüquq və azadlıqlarının qanunla möhdudlaşdırılması prinsipi (qanunçuluq prinsipi); zərurət prinsipi; 3) mütənasiblik prinsipi; 4) insan hüquqlarının

məhdudlaşdırılmasının dar mənada təfsiri prinsipi.

Göstərilən prinsiplərin ilk üçü insan hüquqlarına dair bütün əsas beynəlxalq müqavilələrdə birbaşa və ya dolayı ilə təsbit edilmişdir. Məsələn, Məlki və siyasi hüquqlar haqqında Paktın 21-ci maddəsi müəyyənləşdirir ki, dinc toplaşmaq hüququndan istifadə üzərində “qanuna uyğun qoyulan və demokratik əməkyyətdə zaruri olan möhdudiyətlərdən savayı, başqa heç bir möhdudiyət qoyula bilməz”.

Məhdudlaşdırıcı müddələrdə işlədirilən “demokratik əməkyyətdə zaruri olan” («necessary in a democratic society») ifadəsi geniş mənənlidir və təkcə zərurət prinsipini ilə bağlı deyildir. Bu ifadə göstərilən müqavilələrdə ən vacib müddələrdən biridir, çünki dövlətlərin həmin müqavilələrdə nəzərdə tutulan bir və ya bir neçə qanuni məqsədə istinad etməklə haqq qazandırmağa çalışıqları insan hüquqlarına müdaxilələrin hüquqayğun olub-olmamasını dəyərləndirməkdə beynəlxalq nəzarət orqanlarına geniş diskresiya verir.

Tədqiqatda vurgulanır ki, insan hüquqlarına dair beynəlxalq müqavilələrdə “demokratik əməkyyətə” istinad edilməsi həmin müqavilələrin təfsirinə və tətbiqinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayır. Bu istinad fərdin hüquqlarını hakimiyyət orqanlarının hər hansı özbaşına müdaxilələrindən müdafiə etməyin müümət təminatıdır.

Müəllif qeyd edir ki, dövlətlərin insan hüquq və azadlıqlarının möhdudlaşdırılması üçün beynəlxalq müqavilələrdə göstərilmiş əsaslardan birinə uğurla istinad etməsi iki mühüm şərtə riayət olunmasından asılıdır: 1) hakimiyyət orqanlarının müdaxiləsi qanunla tələb edilirmi və ya qanuna uyğundurmu (qanunçuluq testi); 2) müdaxilə göstərilən məqsədlərdən birinə çatmaq üçün demokratik əməkyyətdə zəruridir (zərurət və mütənasiblik testi)? Bununla əlaqədar beynəlxalq məhkəmə (və kvazi-məhkəmə) orqanları insan hüquq və azadlıqlarının mümkün möhdudlaşdırılması ilə bağlı bütün hallarda, bir qayda olaraq, dörd başlıca sual qoyular: 1) bu və ya digər hüququn həyata keçirilməsinə müdaxilə olmurdu; 2) olmudsursa, bu müdaxilə qanunla tələb edilmişdirmi və ya qanuna uyğun olmadsuru; 3) müdaxilə göstərilən qanuni məqsədlərin biri üçün həyata keçirilməmişdir; 4) bütün müvafiq halları nəzərə almaqla, bu müdaxilə demokratik əməkyyətdə zəruri idimi (yəni, həmin müdaxilə zəruri ictimai tələbat var idimi və tətbiq edilmiş möhdudiyət bu zaman qarşıya qoyulan məqsədə mütənasib idimi).

İnsan hüquqlarının möhdudlaşdırılmasının dar mənada təfsiri prinsipinə gəlincə, əsasən bu prinsip beynəlxalq nəzarət orqanlarının, xüsusun Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasının möhsuludur.

III fəsli ikinci paraqrafında qanunçuluq prinsipi nəzərdən

keçirilir.

Qeyd edilir ki, insan hüquqları sahəsində hamılıqla qəbul olunmuş əsas anlayışlardan biri qanunun alılıyidir. Göstərilən prinsipin mənası budur ki, insan hüquqlarına dair beynəlxalq müqavilələr təminat verilmiş hər hansı insan hüququnun həyata keçirilməsinə müdaxilənin qanunda əks olunmuş əsasından fərdin xəbəri yoxdur, heç bir bəla müdaxiləyə yol verilə bilməz. Bu cür dəqiq mütddən olmadıqda hər hansı müdaxilə, nəcəs əsaslandırılsa-əsaslandırılsın, müvafiq beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqların pozulması demək olacaqdır.

Bütün məhdudiyyətlərin milli qanunvericilikdə əsasının olması tələbi *qanunçuluq prinsipi* kimi nəzərdən keçirilir. Həmin prinsipin məhiyyəti hüquq və azadlıqlar üzərində özəşinası məhdudiyyətlərin qeydlənməsi yox verməkdan, bütün məhdudiyyətlərin hüquqi norma ilə müəyyənləşdirilməsini tələb etməkdan ibarətdir.

Müəllif xüsusi vurgulayır ki, beynəlxalq müqavilələrin məhdudiyyətlər nəzərdə tutan maddələrinin mənası baxımından "qanun" təxə sözlər dar mənasında qanunvericiliyi deyil, həm də ümumi hüquq sistemində aid ölkələrdə mahkəmələrin president hüququnu, həmin dövlətin öz üzərinə götərdirən beynəlxalq hüquq ühdəliklərini, habelə qanun qüvvəvi aktları ehtiva edir.

Beynəlxalq hüquq müdafiə praktikasının təhlilindən bəla məlum olur ki, qanun aşağıdakı iki tələbə uyğun galmalıdır. Birinciisi, qanun əlcətən olmalıdır; şəxslər bər və ya digər halda hənsi hüquqi normasının tətbiq edildiyini müəyyənləşdirmək imkanını malik olmalıdır. İkinciisi, əgər norma şəxsin öz davranışını onuna uyğunlaşdırmasına imkan verən dərəcədə dəqiq ifadə edilməmişdirə, "qanun" silsilə bilməz. Beləliklə, dövlətin hər hansı konkret aktının "qanuna uyğun" sayılması üçün həmin akt həm əlcətan, həm də nəticələri bəlli olmalıdır.

Bununla birlikdə, iddiacının fikrine, mühüm məsələ "qanun" anlayışına hansi mənəvanın verilməli olması ilə yanaşı, icra hakimiyəti tərəfindən sui-istifadə hallarına qarşı dövlətdaxili təminatların səmərəliyidir.

Qanunçuluq prinsipi həmçinin bunu nəzərdə tutur ki, insanın əsas hüquq və azadlıqları üçün məhdudiyyətlər müəyyənləşdirən qanunun geriye qüvvəsi olmalı deyildir. Bu, bəla bir mülahizəyə əsaslanır ki, hüquq daşıyıcıları qanunu yerinə yetirəndikləri təqdirdə onları hənsi nəticələrin gözlədiyiini qabaqcədan görmək imkanı malik olmalıdır.

Iddiaçı bəla bir qənaəətə galır ki, insan hüquqlarına məhdudiyyətlərin tətbiqi zamanı qanunçuluq prinsipinə riayət olunması aşağıdakı dörd səurlən hər birinə təsdiqləyici cavab verilməsini tələb edir: 1) tətbiq

edilən sanksiya (qadağan və i.a.) qanunla nəzərdə tutulmuşdur; 2) müvafiq normativ hüquqi akt şəxslər üçün əlçatandırımı; 3) müvafiq norma şəxsin öz konkret davranışının nəticələrini qabaqcədan görməsinə imkan verən dərəcədə dəqiq ifadə edilmişdir; 4) qanunda müvafiq insan hüquqlarının həyata keçirilməsinə özəşinası müdaxilələrə qarşı adekvat təminatlar nəzərdə tutulurdu.

III fəsilin üçüncü paragrafında zərurət prinsipinin anlayışı və məzmunu təhlil edilir.

Həmin prinsipin mənzili bundan ibarətdir ki, hakimiyət orqanlarının insan hüquq və azadlıqlarına qoyduqları istənilən məhdudiyyət müvafiq qanun maqsadın əldə edilməsi üçün zəruri olmalıdır. Nəzərə almaq lazımdır ki, səhəbat tətbiq edilən məhdudiyyətlərin məqsədə uyğunluğunu, arzuəldənliliyi və ya faydalılığı barəsində deyil, onlara zəruri tələbatın olması haqqında getməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə diqqəti buna cəlb etmişdir ki, hakimiyət orqanlarının müdaxiləsinə haqq qazandırmaq üçün bu və ya digər qanuni maqsadə çatılmasına "zəruri ictimai tələbat" olmalıdır. Bu cür tələbatın olub-olmadığını müəyyənləşdirərkən işə dair konkret faktlara və həmin ölkədə həmin məqamda mövcud olan hallara nəzar salınmalıdır.

Dissertasiya işində qeyd edilir ki, beynəlxalq müqavilələrin məhdudlaşdırıcı müdaddələrində zərurət prinsipinə dəqiq istinad olmasa bəla, həmin müdaddələrin təfsiri zamanı bu prinsipa etinasiqliq göstəriləməlidir. Misal olaraq iddiaçı Mülki və siyasi hüquqlar haqqında Paktın 19-cu maddəsini ("fielə azadlığı") göstərir. Həmin müdaddə bər istinad yoxdur, lakin demokratiyanın işləməsi üçün ifadə azadlığının prinsipiəl əhəmiyyətini nəzərə alaraq, bu halda Paktın sistemli təfsirinə müraciət etmək olar və lazımdır. Bəla ki, milli təhlükəsizliyi qorumaq məqsadı ilə hakimiyət orqanları ifadə və ya məlumat azadlığına məhdudiyyət qoyarkən bər məhdudiyyətin demokratik prinsiplər ilə bir araya siğdırığı nümayiş etdirməlidirlər.

III fəsilin dördüncü paragrafı mütənasiblik prinsipinə həsr olunmuşdur.

Qeyd edilir ki, müqavilo əsasının olmamasına baxmayaraq, mütənasiblik prinsipi beynəlxalq nəzarət orqanlarının, xüsusən Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası sayəsində insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsinin başlıca prinsiplərindən birinə çevrilmişdir. Həmin orqanlar dəfələrlə böyan etmişlər ki, fərdin bər və ya digər hüququnun həyata keçirilməsinə müdaxila edərkən dövlətin qarşıya qoyduğu məqsad ilə göstərilən hüquq arasında hökmən tarazlıq olmalıdır. Başqa sözlə,

məhdudiyyət tətbiq edərkən dövlət məhdudiyyətin tətbiqi zamanı qarşıya qoyduğu məqsədə nail olmaq üçün zəruri olandan daha çox dərəcədə hüquqların məhdudlaşmasına gətirib çıxaran tədbirlər görməməlidir.

Mütənasiblik prinsipinə təkcə məhdudiyyəti müəyyənləşdirən qanunlarda deyil, həm də bu qanunların tətbiqi zamanı icra və möhkəmə orqanlarının fəaliyyətindən riayat edilməlidir. Məhiyyətə, mütənasiblik prinsipi dövlət ilə vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsinini müəyyənləşdirərək, beynəlxalq müqavilələr ilə təminat verilmiş əsas hüquq və azadlıqların fərdlər tərəfindən həyata keçirilməsinə dövlətin müdaxiləsi hədərlərini təyin edir.

Özünlü bir çox qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, ictimai maraqların tələbləri ilə fərdin əsas hüquqlarının tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilmədiyini o müəyyənləşdirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin tətbiq etdiyi mütənasiblik testi aşağıdakı mənətləri ifadə edir: 1) qanuni məqsəd fərdin əsas hüququnun məhdudlaşdırılmasına haqq qazandırılması üçün yetərinə əhəmiyyətli olmalıdır; 2) qanuni məqsədin yerinə yetirilməsi üçün nəzərdə tutulan tədbirlər ağlbatan şəkildə həmin məqsədə bağlı olmalıdır – bu tədbirlər özbaşına tətbiq edilməməli, ədalətsiz olmamalı və ya ağlbatan olmayan müləhizələrə əsaslanmamalıdır; 3) hüquq və ya azadlığın məhdudlaşdırılması üçün istifadə edilən vəsiti qanuni məqsədin əldə edilməsi üçün zəruri olmalıdır – əgər görülən tədbirə demokratik cəmiyyətdə haqq qazandırılmadırsa, həmin tədbirin mənfi nticələri nə qədər ciddidirsə, məqsəd bir o qədər vacib olmalıdır.

III faslin beşinci paraqrafında insan hüquqlarının məhdudlaşdırılmasının dar manada təfsiri prinsipi tədqiq edilir.

Həmin prinsipin mahiyyəti bundan ibarətdir ki: a) beynəlxalq müqavilədə insan hüquq və azadlıqları barəsində yol verilən məhdudiyyətlər nəzərdə tutulduğuları məqsədlərdən savayı, başqa məqsədlər üçün tətbiq edilməməli deyildir; b) məhdudiyyətin tətbiq dairəsi müvafiq hüququn mahiyyətini təhlükəyə maruz qoyacaq şəkildə təfsir edilə bilməz; c) istanilan məhdudiyyətlərin təfsiri maksimum konkret olmalı və hər hansı şübhələr nəzərdən keçirilən hüquqların müdafiəsi xeyrinə həll edilməlidir; ç) insan hüquqları üzərində məhdudiyyətlər məhdudlaşdırılan hüquqlardan hər birinin mövcud olduğu kontekst nəzərə alınmaqla təfsir edilməlidir; d) məhdudiyyətlərin tətbiqinə yol verilmir; e) insan hüquqlarına qoyulan məhdudiyyətlərin elə tərzə təfsir edilməsinə yol verilmir ki, bu, dövlətin digər beynəlxalq öhdəlikləri ilə daha böyük həcmədə təminat verilən insan hüquqlarından hər hansının həyata keçirilməsinin məhdudlaşdırılmasına gətirib çıxarsın.

İddiaçı qeyd edir ki, insan hüquqları üzərində məhdudiyyətlərin təfsiri zamanı dövlətlər əsas hüquq və azadlıqların səmərəli müdafiə edilməsi zərurətinə asas götürməlidirlər.

İnsan hüquqlarının məhdudlaşdırılmasının dar manada təfsiri prinsipində ehtimal edilir ki, daxili vaziyəti qiymətləndirmək üçün dövlətlərin ixtiyarında olan dəyərləndirmə dairəsi qətiyyən insan hüquqlarının və bu hüquqlar üzərində nəzərdə tutulan məhdudiyyətlərin təfsirində dövlətlərin tam sərbəstliyi kimi başa düşülməməlidir. Beləliklə, məhdudiyyətlərin qanuniliyi dar manada təfsir və tətbiq ilə şərtlənir. Nəzərdən keçirilən prinsip müəyyən dərəcədə zərurət prinsipi ilə bağlıdır, çünki dövlətlərdən məhdudiyyətləri yalnız on zəruri halda və fərdin müvafiq hüququnun mahiyyətini pozmayan dərəcədə tətbiq etməyi tələb edir.

Yekunda iddiaçı diqqəti belə bir əlamətdar faktı calb edir ki, insan hüquqlarının məhdudlaşdırılmasının dar manada təfsiri prinsipi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" 2002-ci il 24 dekabr tarixli Konstitusiya Qanununda dolayı ilə əks olunmuşdur; bu Aktin 3.3-cü maddəsində deyilir ki, "insan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir".

Disseratsiya işinən "**Fövqələdə vəziyyət şəraitində insan hüquqlarının məhdudlaşdırılması**" adlanan IV fəsli üç paraqrafdan ibarətdir.

Birinci paraqrafda müəllif müasir beynəlxalq hüquqda dövlətlərin dəroqasıya hüququnu təhlil edir.

Qeyd olunur ki, fövqələdə vəziyyət şəraitində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yol verilə bilməsi müasir beynəlxalq hüquqda birmənəli təsdiq edilmişdir. Müvafiq müqavilə müddəaları principcə vacib bir məqsədi qarşıya qoyur: fövqələdə hallar zamanı bu müqavilələrin mahiyyətini qorumaq və belə hallar aradan qaldırıdan sonra həmin müqavilələrin yenidən tam tətbiqini təmin etmək.

İddiaçı göstərir ki, fövqələdə vəziyyət şəraitində insan hüquqlarının məhdudlaşdırılmasının mümkünülüyü beynəlxalq hüquq nəzəriyəsində və praktikasında möhkəm əsası olan zərurət doktrinasi ilə birbəşə bağlıdır. Fövqələdə vəziyyətə dair beynəlxalq hüquq normallarının təməlində məhz zərurət doktrinasi dayanır.

Məhəribə və ya digər fövqələdə hallar zamanı insan hüquqlarının məhdudlaşdırılmasının mümkünülüyü bu və ya digər dərəcədə bütün hüquq sistemlərində, əsasən konstitusiyalarda nəzərdə tutulmuşdur.

Beynəlxalq hüquq müdafiə orqanlarının praktikasından malum olur ki, fövqələdə halın mövcudluğunu müəyyənləşdirməkdə, habelə bu cür halın aradan qaldırılması üçün zəruri olan insan hüquq və azadlıqlarından

geri çökmelərin xarakterinə və həcmində dair qərar qəbul etməkdə milli hakimiyət orqanları beynəlxalq məhkəməyə nisbatən daha yaxşı vəziyyətdədirler. Müvafiq olaraq, bu məsələdə milli hakimiyət orqanlarına geniş dayarlıdırma dairası verilməlidir. Lakin onlar qeyri-məhdud səlahiyyətlərə malik deyildirlər. Milli hakimiyət orqanlarına mövcud böhəranın fəvqələdə xarakterinin qəti tələb etdiyi səlahiyyətlərdən kənara çıxıb-çıxmadılalarını məhz beynəlxalq nəzərat orqanları müəyyənləşdirməlidirlər.

İnsan hüquqları sahəsində beynəlxalq müqavilələr fəvqələdə vəziyyət tətbiqinin hüquqayğunluğunu müəyyənləşdirən dəqiq tələbləri nəzərdə tutur; həmin tələblər riyət edildiyi halda dövlətin insan hüquq və azadlıqlarını müdafiə etmək öhdəliklərindən geri çökməsi həmin öhdəliklərin pozulması hesab edilmir (bax: Mülki və siyasi hüquqlar haqqında Paktın 4-cü maddəsi; İnsan hüquqları haqqında Avropa Konvensiyasının 15-ci maddəsi; İnsan hüquqları haqqında Amerika Konvensiyasının 27-ci maddəsi).

Göstərilən tələbləri iki növə ayırmak olar: 1) *maddi tələblər*; və 2) *prosessual tələblər*.

Sadalanan tələblərin hər biri tədqiqatda ayrıca nəzərdən keçirilməsidir.

IV fəslin ikinci paraqrafi fəvqələdə vəziyyət zamanı insan hüquqlarının möhduldəşdirilməsinin hüquqayğunluğunu şartlaşdırın maddi təminatla həsr edilmişdir.

Fəvqələdə vəziyyətin hüquqayğunluğu ilə bağlı maddi tələblərə aşağıdakılardır addır: millətin hayatı üçün müstəsnə təhlükə; mütanəsiblik; ayrı-seçkililik yolverilməzliyi; insanların bəzi əsas hüquqlarından geri çökmənin yolverilməzliyi; tətbiq edilən fəvqələdə tədbirlərin müvəqqəti xarakter daşımıası; digər beynəlxalq hüquq öhdəliklərinə əməl olunması.

Bütün millətin hayatı üçün müstəsnə təhlükə fəvqələdə vəziyyətin maddi əsasını təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyənləşdiridiyi tərifə görə, fəvqələdə vəziyyət bütövlükədə əhaliyə toxunan və həmin dövlətin ibarət olduğu cəmiyyətin mütəşəkkil hayatı üçün təhlükə tərəfdən müstəsnə böhəran vəziyyəti və ya fəvqələdə haldır.

Fəvqələdə hallar əsasən siyasi şəraitə, məsələn, silahlı münəaqişlər və ya daxili iqtisadlar ilə bağlı olur. Belə hallar hamçinin millətin hayatı və rıfah üçün təhlükə tərəfdən təbii fləkətlər nəticəsində də yaranı bilər. Lakin kiçik silahlı münəaqişlər, ara-sıra baş verən zorakılıq aktları, sabotaj aktları, bür sira qanunsuz təşkilatların mövcudluğunu pozuculuq faaliyyəti və i.a. millətin hayatı üçün təhlükə tərətmir və fəvqələdə hal təşkil etmir.

Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələ ilə bağlı

praktikasını ümumiləşdirərək, iddiaçı bu qənaatə gəlir ki: a) fəvqələdə hal real və labüb olmalıdır; qabaqcayıçı xarakterli fəvqələdə vəziyyət elan edilməsi qanunsuzdur; b) fəvqələdə halın miqyası elə olmalıdır ki, millətin hər hansı hissəsinə deyil, bütün millətə toxunus; c) əhalinin fiziki bütövlüyü, əlkanın ərazi bütövlüyü və ya dövlət orqanlarının normal faaliyyəti üçün təhlükə kimi başa düşülen təhlükə millətin mövcudluğunu təhdid etməlidir; q) böhəran və ya təhlükə bu manada müstəsnə xarakter daşımalmışdır ki, içtimai təhlükəsizliyin, sağlamlığın və qaydanın qorunması üçün Konvensiyonın yol verdiyi adı tədbirlər və ya məhdudiyyətlər açıq-ashar yetərsiz olmalıdır.

Tədqiqatın bu hissəsində İnsan hüquqları haqqında Avropa Konvensiyasının 15-ci maddəsinin tətbiqi praktikası da nəzərdən keçirilməsidir.

Mütənasiblik o deməkdir ki, hakimiyət orqanlarının müdaxiləsinin dərəcəsi və görülen tədbirlərin hacmı (istər ərazi, istərsə də vaxt baxımındı) millətin həyatına təhlükənin aradan qaldırılması üçün faktiki zəruri olanla ağlabatan nisbətdə olmalıdır. Fəvqələdə vəziyyət elan ediliməsindən sonuncu vasita kimi, yanı yanarınca vəziyyəti nizama salmaq üçün bütün normal tədbirlər görüldükdən sonra istifadə olunmalıdır. Fəvqələdə vəziyyət tətbiqini şərtləndirmiş hallar aradan qalxıqdıdan sonra və ya mövced təhlükə azalaraq adətən milli qanunvericiliyə uyğun tədbirlərin həmin təhlükəyə nəzərat etmək üçün yetərlə olduğu miqyasda düşən kimi dərhal dövlətin səlahiyyəti orqanları fəvqələdə vəziyyət rejimini qılıvvasına xitam verməlidirlər.

Avropa İnsan Hüquqları Məhkəməsi dövlətlərin fəvqələdə hallar zamanı mütanəsiblik prinsipinə riyət etməsini üç testin köməyi ilə yoxlayır. Birincisi, adı qanunların fəvqələdə hələ tənzimləmək üçün yetərlə olmadığı göstəriləlməlidir. İkincisi, görünlən tədbirlər fəvqələdə hala son qoymaq üçün xüsusi olaraq nəzərdə tutulmalıdır. Üçüncüüsü, nisbətən sərt tədbirlər adekvat təminatların, məsələn, habeas corpus və buna bənzər prosessual təminatların mövcud olduğunu müdiddətə məqbuldur.

Dövlətlərin insan hüquqları sahəsində öhdəliklərindən geri çəkilərkən gördükleri tədbirlərin hüquqayğunluğunun mühüm şərti *çərçivəsizlik* yolverilməzliyidir, yanı bu cür tədbirlərin irqə, dəri rəngina, cinsə, dilə, dinə və ya sosial mənşəyə görə ayrı-seçkililikə səbab olmamasıdır. Başqa sözə, dövlət insan hüquqlarından geri çökməklə tədbirlər görüldükədə insanlar arasında yuxarıda sadalanan əsaslarla görə heç bir fərq qoyulmamalıdır.

Dövlətlər bəzi insan hüquqlarından hətta fəvqələdə vəziyyət zamanı da geri çəkilmə bilənlər: bunlar *derogasiya edildə bilməyən*

hüquqlardır (non-derogable rights). Həmin hüquqların siyahısı insan hüquqlarına dair beynəlxalq sazişlərdə daşıq müəyyənləşdirilmişdir. Məsələn, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 15-ci maddəsinin 2-ci bəndində görlə, bunlar yaşamaq hüququ, işgəncəyə və ya qeyri-insanı və ya ləyəqəti alçaldan rastla və ya cəzaya məruz qalmamaq hüququ, kölə edilməmək hüququ, ciyənat qanununun retroaktiv tətbiqinə məruz qalmamaq hüququdır. Avropa Konvensiyasına 7 №-li Protokol bu siyahını bis in idem prinsipi ilə tamamlamışdır.

Fövgələdə tədbirlərin müvəqqəti olması barədə tələb insan hüquqlarına dair beynəlxalq sazişlarda göstərilmişdir, həmin sazişlərin müvafiq müdddəalarının məzmunundan irəli gəlir və mütənasiblik tələbi ilə SIX başlıdır. Bu o deməkdir ki, fövgələdə tədbirlər yalnız mahdud müdddədə tətbiq edilə bilər və tamamilə zoruridirsə, uzadıla bilər. Bu zaman son dərəcə mühüm şərt ondan ibarətdir ki, həm fövgələdə tədbirlərin tətbiqi zamanı, həm də fövgələdə vəziyyət rejiminin qüvvəsinin uzadılması zamanı müvəqqətilik lobinin yerinə yetirilməsinə parlament nəzarət etməlidir. Fövgələdə vəziyyət başa çatdıqdan sonra bütün hüquq və azadlıqlar tam həcmdə barpa edilməlidir.

Dövlətin fəvqələdə tədbirlər görərkən beynəlxalq hüquq sahəsində digər öhdəliklərinə aməl etməsi barədə tələbin yerinə yetirilməsini beynəlxalq nəzərat orqanları son növbədə, yəni fəvqələdə vəziyyətin hüquqşayğunlaşdırılmışlığı ilə bağlı bütün digər şərtlərin yerinə yetirildiyini müəyyənmişdir. Sonra xoxlayırlar.

"Beynəlxalq hüquq sahəsində öhdəliklər" termini beynəlxalq adət hüququna və beynəlxalq müqavilələrin hüququna, ilk növbədə insan hüquqlarına dair digər müqavilələrə və beynəlxalq humanitar hüquq sahəsində müqavilələrlərə eyni dərəcədə aididir.

IV fəslin üçüncü paraqrafında fövqəladə vəziyyət zamanı insan hüquqlarının məhdudlaşdırılmasının hüquqayğunluğu ilə bağlı prosessual təminatlar nəzərdən keçirilir.

Prosessual telolblərə bunlar aiddir: fövqələdə vəziyyətin rəsmən elan olunması; fövqələdə vəziyyət barəsində xəbərdarlıq edilməsi; fövqələdə vəziyyətə nəzarət edilməsi.

Fövqələdə vəziyyət səlahiyyətli milli orqan tərəfindən rəsmən elan olunmalıdır; eks halda insan hüquqlarından geri çəkilmə, hətta fövqələdə vəziyyətin bütün maddi elementləri mövcud olsa belə, beynəlxalq hüququn pozulması demək olacaqdır.

Rəsmi elanın əhəmiyyəti belə bir tələblə bağlıdır ki, galəcək fövqələdə tədbirlərin təsirinə məruz qalacaq əhali açıq xəbərdar edilməlidir. Aydın məsələdir ki, adamlar görülən fövqələdə tədbirlərin qüvvədə

olmasının dəqiq maddi, ərazi və zaman dairəsi, eləcə də əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə bu tədbirlərin təsiri barəsində məlumatlı olmalıdırlar.

Mülki və siyasi hüquqlar haqqında Pakta görə, fövqələdə tədbirlər tətbiq edən dövlət Paktın digər iştirakçılarını bu barədə *xəbərdar etməlidir* (BMT-nin Baş katibi vasitəsi ilə). İnsan hüquqları haqqında Avropa Konvensiyası iştirakçı dövlətlərindən Avropa Şurasının Baş katibini xəbərdar etməyi tələb edir.

Xəbərdarlıqda dövlət fəvqələdə vəziyyət tətbiq edildiyinə görə həyata keçirilməsindən geri çəkildiyi insan hüquqları, habelə bu cür geri cəkilmələrə al atmasının səbabları barasında məlumat vermelidir.

İldiğimmin fikrinca, eğer dövlət hər hansı ullaşla, məsələn, fövqələdə vəziyyətin müddətini uzatmaq yolu ilə sonrakı fövqələdə tədbirlərə dair qərar qəbul edirəsə, müvafiq beynəlxalq quruma əlavə xəbərdarlıq göndərməlidir.

Fövqalda väziyyət zamanı insan hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlərin məqsəd üyğunluğuna və həcmində həm dövlət daxiliində, həm də beynəlxalq səviyyədə nəzarət edilməlidir. Bu, ilk növbədə dövlətdaxili salahiyətli orqanların (əsasən qanunvericilik və məhkəmə hakimliyətçilərinin) vəzifəsidir.

Parlement nazaratının mahiyyəti bundan ibarətdir ki, fövqələdə vəziyyətin tətbiqinə dair qərar istənilən halda ölkə parlamenti tərəfindən ən qısa müddədə təsdiq edilməlidir. Parlament həm fövqələdə vəziyyətin tətbiqinə dair qərarı ləğv etmək imkanına, həm də onun qüvvədə olması müddətini davşıdılmək imkanına eyni dərəcədə malik olmalıdır. Hər dəfə fövqələdə vəziyyətin müddətinin uzadılması parlament tərəfindən təsdiq edilməlidir.

Məhkəmə hakimiyyəti tərəfindən nəzarət və bütövlükda məhkəmə sisteminin fealiyyəti principial vacib əhəmiyyətə malikdir. Bir çox dövlətlərdə məhkəmə hakimiyyəti yalnız fövqəladə vəziyyət şəraitində görilən tədbirlərə nəzarət edir, lakin onun elan olunmasının məqsədə uyğunluğuna nəzarətin həyata keçirilməsində heç bir rol oynamır.

Dissertasiya işinin “İnsan hüquqlarının məhdudlaşdırılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, möhkəmə praktikası və beynalxalq hüquq” adlanan V fəsli dörd paraqrafdan ibarətdir.

Birinci paraqrafda insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair Konstitusiya müddəaları təhlil edilir.

Qeyd edilir ki, Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Kons-

titusiyasında beynəlxalq səviyyədə tanınmış insan hüquq və azadlıqlarının təmin edilməsinə üstün əhəmiyyət verilir.

İddiaçı 2009-cu ilin martında Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən edilmiş bu əlavəyə xüsusi diqqət yetirir: "Hər kasın hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdırılır". İddiaçı qeyd edir ki, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması üçün əsaslar yalnız və yalnız Konstitusiyada təsbit edilməlidir və bu əsasların siyahısı insan hüquqlarına dair beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş siyahından geniş ola bilər. Bu baxımdan, xuxarıda göstərilən Konstitusiya müddəəsi belə təsir edilməməlidir ki, burada qanunvericiyə Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məhdudlaşdırılması üçün yeni əsaslar müəyyənləşdirmək səlahiyyəti verilir. Aydın məsələdir ki, hüquq və azadlıqlar qanunla məhdudlaşdırılara bilər, lakin yalnız Konstitusiyada və beynəlxalq müqavilələrdə nəzərdə tutulan əsaslar çərçivəsində məhdudlaşdırılara bilər.

Bundan başqa, nəzərdən keçirilən kontekstdə Konstitusiyanın 155-ci maddəsi principial əhəmiyyətə malikdir; həmin maddədə müəyyən edilmişdir ki, "Bu Konstitusiyanın... III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxlığı beynəlxalq müqavilələrdə nəzərdə tutuldugundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referendumda çıxarıla bilməz". Beləliklə, əsas insan hüquq və azadlıqlarını təsbit edən Konstitusiya müddəalarında məhdudiyyətlərin müəyyənləşdirilməsinə yalnız bu məhdudiyyətlərin beynəlxalq hüquqda nəzərdə tutulduğu halda yol verilir. Bu o deməkdir ki, göstərilən məhdudiyyətlərin genişləndirilməsinə yol verməmək və mümkün sui-istifadə hallarının qarşısını almaq üçün Azərbaycan Konstitusiyasında çox mühüm "müdafiə mexanizm" nəzərdə tutulmusdur.

Tədqiqatda müvafiq insan hüquqlarının qanunla məhdudlaşdırılmasının mümkünliyünü nəzərdə tutan Konstitusiya müddəaları təhlil edilmişdir.

İddiaçı qeyd edir ki, Konstitusiyannın mətnində əsas insan hüquq və azadlıqları ilə bağlı məhdudiyyətlər müvafiq beynəlxalq müqavilələrdə təsbit edildiyi şəkildə eks olunmamışdır. Belə ki, bəzi hallarda fərdin bu ya digər hüququnun qanunla məhdudlaşdırılmasının yalnız mümkünliyünü göstərilmişdir, bir sıra maddələrdə müvafiq hüququn məhdudlaşdırılması üçün ancaq bir əsasa istinad vardır, bəzi hallarda isə müəyyən əsaslar üzrə məhdudlaşdırılmasının mümkünliyü beynəlxalq hüquqda birmənalı şəkildə təsbit edilmiş insan hüquqları (məsələn, kütləvi informasiya azadlığı

(Konstitusiyanın 50-ci maddəsinin II hissəsi), yaradıcılıq azadlığı (Konstitusiyanın 51-ci maddəsi) barəsində hər hansı məhdudiyyətlər ümumiyyətlə nəzərdə tutulmamışdır.

Azərbaycan İnsan hüquqları haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Konvensiyanın adekvat implementasiyasının təmin edilməsi və Konvensiyada nəzərdə tutulan insan hüquq və azadlıqlarının Azərbaycan məhkəmələri tərəfindən düzgün tətbiq edilməsi məqsədi ilə Konstitusiyanın müvafiq maddələrinə Konstitusiya Qanunu vasitəsilə olavar edilməsi zarurati yarandı. Bu məqsədə 2002-ci il dekabrın 24-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının hayata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu qəbul olundu. Bu aktın xüsusiən indiki tədqiqat kontekstində əhəmiyyəti ondan ibarətdir ki, sanadda İnsan hüquqları haqqında Avropa Konvensiyasının məhdudlaşdırıcı müddəalar nəzərdə tutan maddələri (məsələ 5-ci madda, 8-11-ci maddələrin 2-ci cı hissələri, habelə Konvensiyanın 4 Nö-li Protokolunun 1-ci maddəsi) bütünlükla təkrar edilmişdir; bununla da Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan hüquqları üzərində məhdudiyyətlər İnsan hüquqları haqqında Avropa Konvensiyasında, daha dəqiq deyilsə, 8-11-ci maddələrin 2-ci hissələrində və 4 Nö-li Protokolun 2-ci maddəsinin 3-cü və 4-cü hissələrində nəzərdə tutulan məhdudiyyətlərə tam uyğunlaşdırılmışdır.

Bundan başqa, həmin akt vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinin insan hüquq və azadlıqlarının məhdudlaşdırılması masası barəsində öz praktikasında daim istinad etdiyi bir sıra fundamental prinsiplər Konstitusiyaya inkorporasiya edilmişdir.

V fəslin ikinci paraqrafında Azərbaycan Respublikasında insan hüquqlarının qanunvericilik yolu ilə məhdudlaşdırılması praktikası beynəlxalq hüquq normaları baxımından təhlil edilmişdir.

İnsan hüquqlarının yalnız qanunla məhdudlaşdırıla bilməsi barədə müddəə Azərbaycan Respublikasında Konstitusiya prinsipi səviyyəsinə qaldırılmışdır; "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununda dəqiq müəyyənləşdirilmişdir ki, insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər (3.1-ci maddə). İddiaçıın fikrincə, "qanun" anlayış təkə Milli Məclisin aktlarını deyil, hanı da Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan bütün normativ hüquqi aktları əhatə edən anlayış kimi geniş mənada başa düşülməlidir. Onun dar mənada başa düşülməsi Konstitusiya Qanununun göstərilən müddəəsini sırf deklarativ müddəaya çevirirdi, çünki reallıqda insanların həyat fəaliyyəti ilə bağlı olan və deməli, onların əsas hüquq və azadlıqlarına toxunan bir çox məsələlər başqa normativ hüquqi aktlar, xüsusən Nazirlər Kabinetinin

qərarları və idarə aktları – mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları ilə tənzimlənir. Bu tənzimləmə isə hökmən müyyəyan məhdudiyyətlərin, qadağanların və i.a. qoyulması ilə əlaqadır olur.

Bunu da nəzər almaq lazımdır ki, əsas hüquq və azadlıqlar bir tərəfdən, təkcə normativ hüquqi aktlar ilə deyil, həm də normativ xarakterli aktlar (məsələn, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, talimatları və ya izahatları) ilə, digər tərəfdən, təkcə dövlət orqanlarının deyil, həm də yerli özüntüdərə orqanlarının normativ aktları – bələdiyyələrin aktları ilə məhdudlaşdırılara bilər.

Aydın məsələdir ki, Azərbaycan Respublikasında normativ hüquqi aktların Konstitusiya ilə müyyəyanlaşdırılmış iyerarxiyası (bax: Konstitusiyanın 148-ci maddəsi) və onun müdafiəsi mexanizmi (Konstitusiyanın 130-cu maddəsinə müvafiq surətdə Konstitusiya Məhkəməsinin rolu xüsusi qeyd edilmişdir) səbəbindən bütün bu aktlar ölkə Konstitusiyasına və qanunlarına uyğun gəlməlidir. Təsəssüf ki, heç də həmişə belə olmur. Misal olaraq iddiaçı göstərir ki, bəzən hökumətin və ya mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları insan hüquqları üzərində nəinki Konstitusiya, həm də qanunlar ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoyur, yaxud bu normativ hüquqi aktlar ilə müyyəyanlaşdırılan məhdudiyyətlər zərurət prinsipinə və/va ya mütanasiblik prinsipinə uyğun gəlmir.

Müsbat faktdır ki, Azərbaycan Respublikasının bir sıra qanunlarında İnsan hüquqları haqqında Avropa Konvensiyasının müvafiq məhdudlaşdırıcı müddəələrin təkrarlayan müddəələr nəzərdə tutulmuşdur. Bu cür dəyişikliklər istər qanunvericilik, istərsə də hüquq tətbiqi praktikası üçün prinsipial əhəmiyyətə malikdir və Avropa Konvensiyasının müddəələrinin, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququnun Azərbaycan hüquq sistemində daxil olmasına kömək göstərir.

Bir neçə misalın arasında iddiaçı insan hüquqlarının qanunvericilik yolu ilə məhdudlaşdırılmasında müyyəyon nöqsanların olduğunu göstərir və həmin nöqsanların qarşısının alınması və aradan qaldırılması üçün görüləməli tədbirləri aşkarla çıxarmağa çalışır.

Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında insan hüquqlarına dair beynəlxalq müqavilələrdə müyyəyanlaşdırılmış məhdudiyyətlərin çərçivəsindən kənara çıxan müddəələr vardır. Bu cür kolliyiyaların qarşısının alınması və ya aradan qaldırılması üçün istər bütövlükdə qüvvədə olan qanunvericiliyin, istərsə də normativ hüquqi aktların layihələrinin insan hüquqları baxımından müntəzəm və səmərəli təhlili zoruri hesab edilir. Bu, qanun qüvvəli aktlarda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsassız müdaxilələrin müyyəyanlaşdırılmasına yol verməmək üçün həmin aktlara

xüsusilə addır. Bununla əlaqadər olaraq, Milli Məclisda, Prezident Administrasiyasında və Nazirlər Kabinetində bu cür təhlil işi və insan hüquqları baxımından ekspertiza ilə maşğıl olacaq xüsusi ekspert qruplarının yaradılması məqsədə uyğun sayılır. Belə bir praktikanın tətbiq edilməsi düzgün olardı ki, əsas insan hüquq və azadlıqlarına hər hansı aidiyəti olan hər bir normativ hüquqi akt layingisi yalnız beynəlxalq hüquqa, o cümlədən İnsan hüquqları haqqında Avropa Konvensiyasına uyğunluğu təsdiq edildikdən sonra qəbul olunmaq üçün müvafiq dövlət orqanına təqdim edilsin.

V fəsilin üçüncü paraqrafında fövqələdə hallarda insan hüquqlarının məhdudlaşdırılmasına dair Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq beynəlxalq hüquq normaları baxımından təhlil edilir. Əsas diqqət Konstitusiyanın müvafiq müddəələrinin (71-ci maddənin III hissəsi, 111-ci və 112-ci maddələr), "Fövqələdə vəziyyət haqqında" 2004-cü il 8 yanvar tarixli Qanunun və "Hərbi vəziyyət haqqında" 1994-cü il 6 yanvar tarixli Qanunun təhlilindən yetirilmür.

Konstitusiyanın 71-ci maddəsinin III hissəsində fövqələdə hallar zamanı insan hüquqlarının məhdudlaşdırılmasının hüquqauyğunluğunu şərtləndirən üç mühüm təminat okunmuşdur: 1) hərbi və fövqələdə vəziyyət zamanı dövlətin gördüyü tədbirlər onun digər beynəlxalq əhdəfliklərinə zidd olmamalıdır; 2) elan olunmuş hərbi və fövqələdə vəziyyətin müvəqqəti xarakter daşıması; 3) hərbi və fövqələdə vəziyyət zamanı həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar əhaliyə qabaqcadañan elan olunur.

Konstitusiyanın 111-ci və 112-ci maddələrində fövqələdə vəziyyətin hüquqauyğunluğunun daha bir mühüm təminatı – icra hakimiyyətinin ölkədə fövqələdə vəziyyət elan etmək qərarına parlament nəzarəti öz əksini tapmışdır. Həmin maddələrdə nəzərdə tutulur ki, Azərbaycan Respublikası Prezidentinin hərbi və ya fövqələdə vəziyyət elan edilməsi barədə fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verilməlidir.

Parlament nəzarətinin sonrakı elementləri "Fövqələdə vəziyyət haqqında" və "Hərbi vəziyyət haqqında" qanunlarda tasbit edilmişdir. Qanunlar bu cəhəti ilə əlamətdardır ki, məhz onlar Milli Məclisin ölkədə fövqələdə və hərbi vəziyyət elan edilməsi məsələsinə baxmasının qaydasını və müddəələrinin müyyəyanlaşdırır, bununla əsas insan hüquq və azadlıqlarının əhəmiyyəti dərəcədə məhdudlaşdırılması ilə bağlı olan fövqələdə tədbirlərin tətbiqinə parlament nəzarətinin vaxtında və səmərəli həyata keçirilməsini təmin edir.

Fövqələdə vəziyyətin hansı hallarda tətbiq edilə biləsi məsələsi, başqa sözə, fövqələdə vəziyyətin maddi əsası məsələsi də Konstitusiyada

tənzimlənmişdir. Belə ki, 112-ci maddədə aşağıdakı hallar sadalanmışdır: többi fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qazalar; Azərbaycan Respublikasının ərazi bütövlüyüün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çəvrilişinə yönəldilən hərəkətlərin edilməsi; zorakılıqla müşayiət olunan kütləvi iğtişşələrin yaranması; vətəndaşların hayatı və təhlükəsizliyi, yaxud dövlət orqanlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələrin meydana gəlməsi.

Xüsusi qeyd edilməlidir ki, Konstitusiyanın 112-ci maddəsinə görə, yuxarıda sadalanın hallarda fövqələdə vəziyyət Azərbaycan Respublikasının yalnız *ayrı-ayrı yerlərində* tətbiq edilir. Nə Konstitusiya, nə də “Fövqələdə vəziyyət haqqında” Qanun ölkənin bütün ərazisində fövqələdə vəziyyət tətbiq edilməsini nəzərdə tutmur (Qanunun 1-ci və 4.1-ci maddələrində də ölkənin ayrı-ayrı yerlərində fövqələdə vəziyyət tətbiqindən danışılır). İlk baxımdan bu, mübahisə doğurmaya bilər, hətta Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi nöqtəyin-nazərindən daha adekvat görünə bilər. Əslində, ölkənin bütün ərazisində fövqələdə vəziyyət elan olunmasından on azı coğrafi baxımdan insan hüquqlarının ölkə ərazisinin bir hissəsində fövqələdə vəziyyət elan olunmasına nisbətən daha böyük həcmədə məhdudlaşdırılmasına səbəb ola bilər. Lakin burada belə bir sual ortaya çıxır: yerli (regional) miqayışlı fövqələdə hal beynəlxalq müqavilə normalarının və beynəlxalq hüquq müdafiə orqanlarının president hüququnun tələb etdiyi kimi, *bütün millətin hayatı üçün həmişə real təhlükə törədə bilərmi?* Bu sual çox məntiqli görünür, çünki ərazinin bir hissəsində yaranan və *millatın yalnız bir hissəsinə toxunan* fövqələdə hal fövqələdə vəziyyətin tətbiqinə əsas vermir və müvafiq olaraq, fövqələdə xarakterli tədbirlərin görülməsinə həq qazandır bilməz.

Bu baxımdan Konstitusiyanın 112-ci maddəsində sadalanın halların heç də hər biri millətin hayatı üçün real və birbaşa təhlükə təşkil etmər, yəni *bir təhlükə kimi* bütövlükde ölkə əhalisini toxumur. Məsələn, “Azərbaycan Respublikasının ərazi bütövlüyüün pozulmasına... yönəldilən hərəkətlərin edilməsi” və ya “böyük ekoloji qaza” kimi hallar həqiqətən bütövlükde millətin hayatı üçün müstəsnə təhlükə törədir, lakin “zorakılıqla müşayiət olunan kütləvi iğtişşələrin yaranması” və ya “vətəndaşların hayatı və təhlükəsizliyi... üçün qorxu törədən digər münaqişələrin meydana gəlməsi” özüyündə bu cür müstəsnə xarakter daşımır. Belə hallar fövqələdə vəziyyətin tətbiqinə bu şərtə əsas verə bilər ki, onların natiqlərinin bütün ölkə əhalisini əhatə etdiyi və beləliklə, bütün millətin hayatı üçün təhlükə törətdiyi sübuta yetirilsin.

Hərbi vəziyyətə golincə, Konstitusiyanın 111-ci maddəsinə uyğun olaraq, bu vəziyyət *Azərbaycan Respublikasının bütün ərazisində* və ya

ayrı-ayrı yerlərində elan edilə bilər.

“Fövqələdə vəziyyət haqqında” Qanundan fərqli olaraq, “Hərbi vəziyyət haqqında” Qanun mütləq hüquqlar ideyasını dəqiq təsbit etmişdir. Bu baxımdan iddiacı təklif edir ki, oxşar müddədə “Fövqələdə vəziyyət haqqında” Qanunda da təsbit olunsun.

Göstərilən qanunlarda fövqələdə vəziyyətin hüquqayınlığı ilə bağlı daha iki tələb – *mütənasiblik* və *ayrı-seçkiliyin yolverilməzliyi* də aks etdirilmişdir.

Konstitusiyanın 71-ci maddəsinin III hissəsinə görə, əsas insan hüquq və azadlıqları səfərborlik elan edilərkən də məhdudlaşdırılmışdır. Təəssüf ki, yuxarıda nəzərdən keçirilən qanunlardan fərqli olaraq, “Səfərborlıq hazırlığı və səfərborlıq haqqında” Azərbaycan Respublikasının 2005-ci il 10 iyun tarixli Qanununda səfərborlıq elan edilərkən insan hüquqlarının məhdudlaşdırılması məsələsi lazımi şəkildə nizama salınmamışdır. Qanunda insan hüquqlarının müdafiəsinin ümumi kontekstində diqqətə layiq olan yalnız ayrı-ayrı müddəələr vardır. İddiaçıın fikrincə, bu müddəələr açıq-əşkar yetərsizdir, ona görə ki, Qanunda səfərborlıq zamanı insan hüquqlarına qoyula bilən məhdudiyyətlərin dəqiq siyahısı göstərilir və bu cür məhdudiyyətlərin hansı hədlərdə həyata keçirilə bilməsi nəzərdə tutulmur. Bu boşluğun doldurulması həmçinin Konstitusiyanın 71-ci maddəsinin III hissəsinin lazımi implementasiyası üçün zəruriidir. Həmin hissədə səfərborlıq zamanı əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının dəqiq və müfəssəl qanunvericilik tənzimlənməsi rolunu oynaması ilə tələb edilir.

V fəsilin dördüncü paraqrafında insan hüquqlarının məhdudlaşdırılması sahəsində Azərbaycan Respublikasının məhkəmə praktikası beynəlxalq hüquq normalarını baxımdan təhlil edilir.

Təhlilə başlamazdan əvvəl iddiaçı beynəlxalq hüquq normalarının və beynəlxalq məhkəmə qərarlarının Azərbaycanda tətbiqi üçün hüquq əsasın qisa xarakteristikasını verir.

Azərbaycan Respublikası məhkəmələrinin, o cümlədən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin praktikasının təhlili göstərir ki, ölkə məhkəmələrinin qərarlarında insan hüquqları sahəsində beynəlxalq müqavilə normalarına, xüsusən İnsan hüquqları haqqında Avropa Konvensiyasının müddəələrinə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna istinadla getdikcə daha çox rast gəlinir. Tədqiqatda hamisə praktika nəzərdən keçirilir və insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı beynəlxalq normaların və Konstitusiya müddəələrinin ölkənin məhkəmə orqanları tərəfindən necə təfsir və tətbiq edildiyini göstərən coxsayılı misallar gatırılır.

İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi beynəlxalq normativ və məhkəmə praktikasına müraciət edərək, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair beynəlxalq hüquq prinsiplərinin və normalarını ölkənin hüquq sistemini inkorporasiya edirlər. Beləliklə, ölkənin məhkəmə organları Azərbaycanın beynəlxalq öhdəliklərinin ləzimi implementasiyasında səmərəli iştirak edir və beynəlxalq səviyyədə tənammış standartlara uyğun olaraq ölkədə insan hüquqlarının müdafiəsinə kömək göstərirlər. Aydınmasa da bu prosesdə Azərbaycan Respublikasının təkcə Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi deyil, bütün məhkəmələri iştirak etməlidirlər.

Tədqiqatda götirilən misallar aydın surətdə göstərir ki, insan hüquq və azadlıqlarının ehtimal olunan hüquqi zidd məhdudlaşdırılması ilə bağlı işlərə baxarkən Azərbaycan məhkəmələri beynəlxalq hüquq müdafiə organlarının öz praktikalarında dəqiq əməl etdikləri yuxarıda şərh olunan sxemə nadir hallarda riayət edirlər.

İddiaçı bildirir ki, ölkə məhkəmələri özlerinin praktikasında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının hayata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu kimi son dərəcə vacib qanunvericilik aktuna, demək olar, müraciət etmirlər, halbuki İnsan hüquqları haqqında Avropa Konvensiyasının əsas hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair müddəələri, yuxarıda qeyd edildiyi kimi, həmin Qanun vasitəsilə ölkənin Konstitusiya qanunvericiliyinə inkorporasiya edilmişdir.

Nəticə hissəsində aparılmış tədqiqatın əsas yekunları əks etdirilmişdir.

По теме диссертационного исследования опубликованы следующие научные работы автора:

1. Создание нормативной основы международной защиты прав человека // Azərbaycan Respublikasında dövlət və hüquq quruluşunun aktual problemləri, Bakı, 2008, №23, s.429-434

2. Avropa İnsan Hüquqları Konvensiyasının təkmilləşdirilməsi yolları // Beynəlxalq hüquq və integrasiya problemləri, Bakı, 2008, №3, s.5-11

3. Klassifikasiya konstitusyonных ограничений прав и свобод человека // Azərbaycan Respublikasında dövlət və hüquq quruluşunun aktual problemləri, Bakı, 2009, №04, s.43-48

4. Ограничения прав и свобод человека: Конституционно-правовой аспект // Qanun, 2009, №11(187), s.27-33

5. Международно-правовые критерии правомерности чрезвычайного положения / Одесская Национальная Юридическая

Akademiya. Dərjavə və Pravo Deude Praeterita İstante, Kutuvо Международная конференция. 2009, s.361-362

6. Ограничения права человека в условиях чрезвычайного положения: материальные и процессуальные гарантии // Beynəlxalq hüquq və integrasiya problemləri, Bakı, 2009, №3(19), s.5-10

7. Позитивные и негативные обязательства в области права человека // Проблемы управления, 2011, №2(39), s.140-142

8. Принцип законности как важнейшее условие правомерности ограничения права человека // Dirçəliş XXI əsr, 2011, №155-156, s.363-371

9. Beynəlxalq hüquqda insan hüquqlarının üzərinə qoyulan məhdudiyyətlər // Dirçəliş XXI əsr, 2011, №160-161, s.278-292

10. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının Konstitusiya əsasları // Dövlət idarəciliyi: Nəzəriyyə və Təcrübə. Elmi-nəzəri jurnal. 2011, №4(36), s.193-199

11. Допустимые ограничения права на равный доступ к Государственной службе // Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliyi Akademiyasında 05-06 dekabr 2011-ci ilədə keçirilmiş "Şamaralı dövlət idarəciliyi: zamanın çağırışları" adlı beynəlxalq elmi konfransın Materialları. Bakı, 2012, s.122-124

12. İfadə və məlumat azadlığına qoyulan məhdudiyyətlər. Mülki və siyasi hüquq haqqında beynəlxalq paktın 19-cu maddəsinin təhlili // Nəqliyyat hüququ, 2012, №3, s.254-264

13. Некоторые аспекты ограничения основных прав и свобод по ЕКПЧ // Nəqliyyat hüququ, 2012, №2, s.202-212

14. Охрана общественного порядка как основание для ограничения свободы религии и убеждений // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzaları, №4, 2012, s.148-157

15. Ограничения свободы совести, религии и убеждений в целях защиты прав и свобод других лиц // Dövlət idarəciliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. 2012, № 4 (40), s.227-235

16. Допустимые ограничения права на свободу мирных собраний: международные стандарты // Nəqliyyat hüququ. Elmi-nəzəri, təctübi jurnal. 2013, № 3, s.111-120

17. Основания ограничения прав человека по Конституции Азербайджанской Республики // Український журнал міжнародного права. Спецвипуск Права Людини, 2013, с.266-270

18. Доктрина неотъемлемых ограничений в теории и практике прав человека // Nəqliyyat hüququ. Elmi-nəzəri, təctübi jurnal, 2014, № 2, s.130-138

19. Национальная безопасность как основание для ограни-

чения прав человека: Анализ международной нормативной и судебной практики // Law and politology. International scientific journal, Chisinau, 2014, № 27, p.11-15

20. Принцип узкого толкования ограничений прав человека // Dövlət idarəəiliyyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. 2015, № 4 (52), s.171-176

21. Матеріальні гарантії правомерності обмеження прав людини в час чрезвичайного положення / Збірник наукових праць «Велес» За матеріалами міжнародної конференції «IV осінні наукові читання» 2 частина м.Київ 12 жовтня 2015, с.38-41

22. Проблемы ограничения прав человека в международном праве / Міжнародна науково-практична конференція. Чинники розвитку суспільних наук у ХХІ столітті. 23-24 жовтня 2015, с.99-102

23. Проблемы соблюдения прав человека и основных свобод в ситуациях, связанных с угрозой общественному правопорядку // Юридический вестник Дагестанского Государственного Университета, Научно образовательный журнал. Т.16, 2015, №4, с.99-104

24. О правомерности ограничения прав человека во время чрезвычайного положения: материальные гарантии // Юридичний Вісник, Law Herald. 2015, №2, с.86-92

25. Practice of Legislative Restriction of Human Rights In The Azerbaijan Republic // Salmagundi-A Quarterly Of The Humanities And Social Sciences, ISSN: 0036-3529 Vol 6, No 1, 2015,

<http://www.tijournal.de> <http://www.tijournal.de/specialnumber2015/>
<http://www.tijournal.de/files/documents/s2015-15.pdf>

26. Ограничение прав и свобод человека в международном праве (проблемы теории и практики). Монография. Баку, Эльм и Техсил, 2015, 301 с.

Hely

РЕЗЮМЕ

Диссертационная работа Мехти Кямал оглы Абдуллаева на тему «Международно-правовые основы ограничения прав человека», представленная на соискание ученой степени доктора наук по праву, посвящена комплексному исследованию проблемы ограничения основных прав и свобод человека в международном праве. Научная новизна диссертации состоит в том, что она представляет собой первую в азербайджанской юридической литературе попытку всесторонне исследовать проблему ограничения прав и свобод человека в международном праве. Помимо этого, в работе впервые проведен анализ законодательства и судебной практики Азербайджанской Республики в области ограничения прав человека в свете соответствующих норм международного права. Диссертация состоит из введения, пяти глав, заключения и списка использованной литературы.

В введении обосновывается актуальность темы диссертационного исследования, определяются объект, предмет, цели и задачи исследования, его методологическая и теоретическая основы, отмечается новизна работы, формулируются выносимые на защиту положения, раскрывается теоретическая и практическая значимость диссертации,дается информация об апробации результатов исследования и структуре диссертации.

В главе I, озаглавленной «Международно-правовой механизмы ограничения прав человека: теоретические вопросы», исследуются понятие и сущность ограничения прав человека в международном праве, излагаются теоретические основы и практика применения доктрины неотъемлемых ограничений, получившей широкое развитие в доктрине прав человека и практике Европейского суда по правам человека. Отмечается, что международное право обладает «прерогативой» в определении того, на каких основаниях и в каких пределах государства вправе вмешиваться в осуществление прав человека во имя защиты публичных интересов или прав и свобод других лиц. Ограничение государствами прав человека по основаниям, не предусмотренным международным правом, недопустимо.

В главе II, озаглавленной «Допустимые основания ограничения прав человека по международному праву», обстоятельно исследуются отдельные основания ограничения основных прав и свобод человека, предусмотренные в международных договорах по правам человека (в интересах национальной безопасности; в целях обеспечения общественной безопасности; в целях обеспечения общественного порядка; в целях предотвращения беспорядков или преступлений; в целях защиты общественного здоровья; в целях защиты общественной нравственности; для защиты прав и свобод других лиц; в целях экономического благосостояния страны; для предотвращения разглашения конфиденциально полученной информации; в целях обеспечения авторитета и беспристрастности правосудия).

В главе III («Международно-правовые принципы ограничения прав человека») рассматриваются понятие, значение и содержание следующих основных принципов ограничения прав человека в международном праве (принцип

законности; принцип необходимости; принцип пропорциональности; принцип узкого толкования ограничений прав человека). Отмечается, что любое вмешательство публичных властей в реализацию прав индивида должно соответствовать этим принципам. В этой главе также анализируется практика применения статьи 18 Европейской конвенции о правах человека.

В главе IV, озаглавленной «*Ограничение прав человека в условиях чрезвычайного положения*», анализируется право государства на дерогацию в современном международном праве, в отдельности рассматриваются материальные гарантii (исключительная угроза жизни нации; пропорциональность; недопустимость дискриминации; недопустимость отступления от определенных основных прав человека; временный характер введенного чрезвычайного положения; соблюдение других международно-правовых обязательств) и процессуальные гарантii (правомерность ограничения прав человека во время чрезвычайного положения (официальное объявление чрезвычайного положения; уведомление о чрезвычайном положении; контроль над чрезвычайным положением).

В главе V («*Законодательство и судебная практика Азербайджанской Республики в сфере ограничения прав человека и международное право*»), анализируются конституционные и законодательные положения об ограничении прав и свобод человека, в том числе нормы, регулирующие ограничение прав человека в условиях чрезвычайного положения, а также исследуется судебная практика Азербайджанской Республики в области ограничения прав человека в свете норм международного права. Подчеркивается значение Конституционного Закона «О регулировании осуществления прав и свобод человека и гражданина в Азербайджанской Республике» от 24 декабря 2002 г. и отмечается, что отечественные суды должны в своей практике обращаться к этому важному акту. Рекомендуется, чтобы при рассмотрении дел, связанных с предположительно неправомерным ограничением основных прав и свобод человека, азербайджанские суды придерживались той схемы, которой следует в своей практике Европейский суд по правам человека: 1) имело ли место вмешательство в осуществление того или иного конкретного права; 2) если да, было ли вмешательство властей в осуществление права индивида предписано законом или же было ли оно в соответствии с законом; 3) было ли оно произведено во имя одной из легитимных целей, установленных в Конституции или международном договоре в отношении данного права; 4) было ли оно необходимо в демократическом обществе (то есть, была ли насущная общественная потребность в данном вмешательстве и было ли применение ограничение пропорциональным преследуемой при этом цели).

В заключении отражены основные итоги проведенного исследования.

SUMMARY

The dissertation titled as "The international legal framework for restriction of human rights" presented by Mehdi Kamal Abdullayev for obtaining the scholarly degree of Doctor of Legal Sciences deals with the problem of restriction of human rights and freedoms in international law. The dissertation is a first attempt in the Azerbaijani legal literature to carry out a comprehensive research into the international legal framework for the restriction of human rights. Furthermore, this is the first analysis of the legislation and judicial practice of Azerbaijan regarding restriction of human rights as compared to relevant international legal norms.

The dissertation consists of introduction, four chapters, conclusions and bibliography.

In the *Introduction* the topicality of the subject is substantiated, the aims of the research and its methodological and theoretical foundations and novelty are determined, the principal theses presented to the public defence are formulated, the theoretical and practical implications of the research are elucidated, and information is given about the approbation of research results and the structure of the dissertation.

In *Chapter I* titled as "International legal mechanism for restriction of human rights in international law: theoretical issues", the author analyses the concept of and normative framework for restriction of human rights in international law, elucidates the doctrine of inherent limitations that has been developed in the human rights literature as well as in the case-law of the European Court of Human Rights. The author emphasises that is international law that determines on which grounds and within which limits may States interfere with the enjoyment of human rights for the protection of public interests or rights and freedoms of others. States may not restrict human rights upon grounds that are not prescribed by international law.

In *Chapter II* titled as "Permissible grounds for restriction of human rights in international law", the author examines, separately and in a detailed way, each of the permissible limitations on human rights provided for in the international human rights treaties (national security; public safety; public order; prevention of disorder or crime; public health; public morals; protection of the rights and freedoms of others; economic well-being of the country; preventing the disclosure of information received in confidence; maintaining the authority and impartiality of the judiciary).

In *Chapter III* titled as "International legal principles of restriction of human rights" the following principles of restriction of human rights are analysed in detail: legality; necessity; proportionality; and narrow interpretation of human rights restrictions. It is stressed that for an interference of public authorities with human rights to be lawful, it must be in conformity with these principles. This chapter also examines the case-law on Article 18 of the European Convention on Human Rights.

In *Chapter IV* titled as "Restriction of human rights in emergency situations", the author explores theoretical issues related to restriction of human rights in time of war or other public emergency, analyses the following substantive and procedural guarantees upon which States are allowed to take emergency measures: 1) exceptional threat to the life of the nation; proportionality; non-discrimination; non-derogability of certain fundamental rights; temporariness of emergency measures; and consistency with other obligations under international law; 2) official proclamation of the state of emergency; notification; and control (including parliamentary and judicial control).

In *Chapter V* titled as "Legislation and judicial practice of the Republic of Azerbaijan regarding restriction of human rights and international law", the author analyses the provisions of the Constitution and laws of the Republic of Azerbaijan regulating human rights restrictions and limitations including in emergency situations, as well as the practice of national courts concerning restriction of human rights in the light of relevant international legal principles and norms. The chapter contains specific suggestions on how to bring the national legislation and jurisprudence into conformity with international law. The author also emphasises the importance of the 2002 Constitutional Law on the Regulation of the Implementation of Human Rights and Freedoms in the Republic of Azerbaijan and proposes that Azerbaijani courts adequately apply this normative act. He recommends that national courts follow, when examining complaints regarding human rights restrictions, the following test as frequently applied by the European Court of Human Rights: 1) whether there was interference by a public authority with a human right; 2) if yes, whether the interference was prescribed by law or performed in accordance with the law; 3) whether the interference pursued one of the legitimate aims stipulated in the Constitution or in an international treaty; 4) whether the interference was necessary in a democratic society (i.e. whether there was a pressing social need for the interference and whether the limitation imposed was proportionate to the legitimate aim pursued.

The *Conclusions* contain the main results of the research undertaken.

Çapa imzalanmışdır 01.05.2017
Kağız formatı 60x84 1/16. Sayı 100.

«Bakı Universiteti» nəşriyyatı, Bakı- 370148,Z.Xəlilov, 2

Ar 201
462

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

на правах рукописи

МЕХТИ КЯМАЛ оглу АБДУЛЛАЕВ

**МЕЖДУНАРОДНО-ПРАВОВЫЕ ОСНОВЫ
ОГРАНИЧЕНИЯ ПРАВ ЧЕЛОВЕКА**

**Специальность: 5603.01 – «Международное право;
права человека»**

**АВТОРЕФЕРАТ
диссертации на соискание ученой степени
доктора наук по праву**

БАКУ – 2017